

**EVDƏ QAL,
SAĞLAM QAL**

**Azərbaycan
tarixində
dönüş günü -
1969-cu il
14 iyul**



**Mehriban Əliyeva:
Bizim işimiz haqq
işidir və Allah
biziqlədir!**



**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 117 (6082) 14 iyul 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

İlham Əliyev: "Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı"



**"Azərbaycan öz dövlət sərhədini qorudu
və Ermənistan əsgərləri bir santimetr belə
Azərbaycan torpağına keçə bilməmişlər"**

Əli Əhmədov: "Xalq yeni qəhrəmanlarını tanıdı"



Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov özünün rəsmi "Facebook" səhifəsində iyulun 12-də Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın təxribatının qarşısının alınmasında ordumuzun hərbiçilərinin qəhrəmanlığı haqqında fikirlərini bildirib. SİA-nın verdiyi məlumata görə, Əli Əhmədov qeyd edib:

"Azərbaycan Ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşməne layiqincə cavab verdilər. Xalq yeni...

Bax 4

Mövlud Çavuşoğlu: "Ermənistan ağılı başına toplansın, Azərbaycan yalnız deyil"

Bax 5

Ermənistan ağılı başına toplansın, Türkiyə olaraq bütün imkanlarımızla Azərbaycanın yanındaıyq. SİA-nın məlumatına görə bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan...



İrəvanda panika: Cəbhədə dəhşətdir, ölü və yaralı sayımız hədsiz çoxdur

Ermənistanın Tovuz təxribatına Azərbaycan Ordusunun layiqli cavab verməsi və düşmənin itkiləri haqda məlumat yaymaması erməni sosial şəbəkə istifadəçiləri və mediasının narahatlığını artırıb. Sosial şəbəkələrin erməni...



Bax 6

Rasim Quliyev: "Zaman Azərbaycanın xeyrinə işləyir"

Təxribat niyə Qarabağda deyil, Azərbaycanla birbaşa sərhəddə törədildi?

"Məlum olduğu kimi Ermənistan tərəfinin silahlı təxribatı bu dəfə Qarabağda deyil, birbaşa Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində baş verib. Bu əslində Ermənistanın indiki iqtidarının hakimiyyəti əldə saxlamaq üçün ən pis variantlardan birini sınaqdan çıxarmağa uğursuz cəhdi kimi dəyərləndirilir. Artıq...



Bax 5

"Messi əbədi Barselona"da qalacaq"

"Barselona"nın prezidenti Xosep Bartomeu növbəti dəfə komandanın kapitanı Lionel Messinin klubdakı taleyi ilə bağlı danışib. Qol.az xəbər verir ki, o, "Mundo Deportivo"ya açıqlamasında argentinəli hücumçunun...



Bax 16

115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib



Bax 12

Əli Kərimlini kim və niyə himayə edir?



Bax 14

"Tottenham"li futbolçunun qardaşı güllələndi



Bax 16

İlham Əliyev: “Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı”

“Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”

14 iyul 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbiçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbiçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbiçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbiçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbiçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezədən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçurma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşməne vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbiçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.

Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib



və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.

Bildiyiniz kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırma, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri

pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədini xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür.

Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzle beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzle BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid

edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsinə tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.

Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbiçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.

Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşməne adekvat cavab verilib. Hərbiçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbiçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşməne yenidən onun öz yerini göstərəcəyik. Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

Azərbaycan tarixində dönüş günü - 1969-cu il 14 iyul

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Ulu Öndərin Azərbaycanda rəhbər seçilməsi xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir.

Daim doğma xalqının böyük təəssübkeşi olmuş Ulu Öndər Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş isla-



hatlar proqramı həyata keçirmək, əslində, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoyurdu. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında uğurları ilə əbədləşən Ulu Öndər Heydər Əliyev xalqın düşüncə tərzində, oyanışında müstəsna rol oynamış Siyasi Liderdir. Dahi Şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu siyasəti nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya integrasiya olunmasına töhfələrini verdi. Bu ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın sivilizasiyası dayanır. Dahi Öndər Heydər Əliyev şəxsiyyət, siyasi xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq, Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi. Onun ideyaları hər bir azərbaycanlı üçün dəyərlidir. Böyük Şəxsiyyət bütün varlığı ilə sevdidi Azərbaycanı, xalqını, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxardı.

Bu gün Onun Azərbaycana rəhbərlik etdiyi dövrü vərəqlədikcə, Ulu Öndər Heydər Əliyev zəkasını, düşüncəsini, müdrikliyini, böyüklüyünü bir daha hiss edirik. Ümummilli Liderin respublikamız və xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi oluruq. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən, Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi

potensialının ölkənin gələcək inkişafına və xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesi başlandı. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq oldu. Kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində və əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edildi.

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərinlən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyənə uzaqgörənliklə, dərinlən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və dərhal onların icrasına başladı. Böyük Siyasətçi iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edil-

məsinə nail olur. Azərbaycanı öz-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək yolunda qətiyyətli mübarizə aparırdı.

Tarixən qısa bir dövr ərzində, bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik və istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tu-

böhran vəziyyətinə çatdırmışdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Xalq bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. İqtisadiyyatımız böhranlı vəziyyətə gəlib çatmış, işsizlik, demək olar ki, kütləvi hal almışdı. Bunun nəticəsi olaraq əhalinin yaşayış səviyyəsi minimum səviyyəyə çatmışdı. Ölkə-



turdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərdə Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.

Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı

Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli

nin ictimai-siyasi həyatında anarxiya, xaos hökm sürürdü. Bütün bu və ya digər hadisələr göstərir ki, Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək ehtimalı olduğu zamanda xalq çıxış yolu axtararaq mövcud vəziyyəti nizama salmaq yollarını araşdırırdı. Bütün diqqət Ulu Öndər Heydər Əliyevə yönəlmişdi. 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni düçar olduğu vəziyyətdən çıxardı. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradıl-

ması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş konstitusiyaya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik-hüquqi və dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Dahi Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali Sənəd müstəqil Azərbaycan Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Milli neft strategiyasının əsası qoyuldu. "Əsrin müqaviləsi" imzalandı. Neft strategiyasının beynəlxalq layihələrin və iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına rəvac verdi.

"Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm"

Azərbaycanda bu gün müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu müəmm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim olaraq yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadıq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

Bu yol Dahi Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Nə qədər Azərbaycan var, Ulu Öndər Heydər Əliyev də olacaq, Onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla irəliyə aparacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüüyü, bu siyasətin ölkənin milli mənafehlərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin"- deyən Prezident İlham Əliyev imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi pragmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və insanların rifahının yüksəlməsini təmin edib.

ZÜMRÜD BAYRAMOVA

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılıb



hücum cəhdi səbəbindən Təhlükəsizlik Şurasının iclasının çağırılmasına diqqət çəkiblər.

“Azərbaycan Prezidenti: Ermənistanın bütün cəhdləri iflasa uğradı” sərlövhəli xəbərdə əvvəlcə türkdilli oxuculara sözügedən münaqişənin tarixi və nəticələri barədə məlumat verilir. Yazının “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər” və “Əsgərlərimizin intiqamı alındı və bundan sonra da alınacaq” altbaşlıqları ilə təqdim olunan hissələrində isə Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışının mühüm məqamlarından bəhs olunur. Diqqətə çatdırılır ki, Azərbaycanın beynəlxalq arenada sürətlə yüksələn nüfuzundan narahatlıq keçirən Ermənistan rəhbərliyi ölkədəki sosial-iqtisadi böhrandan ictimaiyyətin diqqətini yayındırmaq istəyir. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma apdır.



YAP erməni təxribatı ilə əlaqədar bəyanat yaydı

İyul ayının 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribat bütün Azərbaycan xalqı kimi Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin dərin hiddətinə səbəb olmuşdur. Təxribatın Dağlıq Qarabağ bölgəsinə

aid olmayan ərazidə baş verməsi onun çirkin mahiyyətindən, erməni tərəfinin təmas xəttində süni gərginlik yaratmaq niyyətindən xəbər verir. Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejiminin cəbhədə təxribatlar yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışması yeni taktika deyil. Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgərlərimiz səbəblərindən asılı olmayaraq cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə layiqincə cavab verib, ağır zərbələrlə düşməni yerində oturdub. İyul ayının 12-də Tovuz istiqamətində sərhəd xəttində qısamüddətli döyüşlər bunun daha bir əyani nümunəsi oldu. Düşməni tərəfi yenə də ciddi itkilər verərək geri oturduldu, törətdiyi təxribatlara görə layiqli cəzasını aldı.

Tovuz istiqamətində erməni təxribatı üzündən baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərimizin qəhrəmanlığının, döyüş şücaətinin yeni nümunəsi sayıla bilər. Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında istənilən erməni təxribatının anındaca qarşısını almağa, torpaqlarımızın hər qarışını qorumağa tam hazır olduğunu bir daha nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası olaraq qəhrəman Ordumuzla qürur duyduğumuzu, daim onunla bir olduğumuzu bəyan edirik. Ali Baş Komandanımız cənab İlham Əliyev əmin ola bilər ki, rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvü müəlləh əsgər kimi onun əmrinə və Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə

hər an hazırdır. Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimizin düşmənin istənilən təxribatına bundan sonra da layiqli cavab verəcəyinə, işğal altında olan torpaqlarımızı azad edəcəyinə, Vətən yolunda həlak olan bütün şəhidlərimizin, o cümlədən Tovuz istiqamətində döyüşlərdə şəhid olmuş baş leytenant Rəşad Mahmudovun, çavuş Vüqar Sadıqovun, baş əsgər Elşad Məmmədovun və əsgər Xəyyam Daşdəmirovun qanını yerdə qoymayacağına dərin inandırıcı. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!

Vaqif Dərgahlı: “Heç bir ərazi itkimiz olmayıb”

Cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatının qarşısını almaq üçün adekvat cavab tədbirləri görüldü. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, düşməni tərəfi növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə hücum ediblər: “Amma həmin hücumun da qarşısı alınıb. Heç bir ərazi itkimiz olmayıb, mövqelərimiz əvvəlki qaydada dayanır və Azərbaycan Ordusunun mövqeləri hazırda durduqları yerdədir, düşməniyə qarşı cəza tədbirləri həyata keçirilir. Düşməni tərəfi təxribat nəticəsində verdikləri itkilərə cavab məqsədilə yenidən mövqelərimizi və Tovuz rayonunun Ağdam kəndini atəşə tutub. Mülki şəxslər arasında heç bir itki yoxdur”.

Nazirlik rəsmisi bildirib ki, bu gün səhər saatlarında bölmələrimiz tərəfindən düşmənin dərinlikdə olan mövqeləri, dayaq məntəqələri, avtomobil texnikalarına, artilleriya qurğularına və canlı qüvvəsinə zərbələr endirilib: “Bu zərbələr nəticəsində düşməni ağır itkilər verib. Lakin həmişə olduğu kimi bu dəfə də düşməni itkilərini gizlədir”.

V.Dərgahlı qeyd edib ki, cəbhə bölgəsindəki vəziyyətlə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayılır: “Azərbaycan xalqından, xüsusən də KİV nümayəndələrindən xahiş edirik ki, bu məsələ ilə bağlı yalnız rəsmi məlumatlara istinad etsinlər. Yalan məlumat yaymaq düşməni dəyirmanına su tökməkdir. Həmçinin bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Ordusuna dəstək məqsədilə çağırışlar ediblər. Biz anlayırıq ki, bu, vətəndaşlarımızın və tənpəverlik hissindən irəli gəlir. Amma bildirmək istəyirik ki, Azərbaycan Ordusunun bölmələri, əsgərləri düşməniyə cavab verməyə qadirdir. Bu cür məlumatlar yayıb çağırış etməyə ehtiyac yoxdur. Bu məlumatlar yalnız düşmənin maraqlarına xidmət edir. Hazırda bölgədə atəşkəsin pozulması davam edir, ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir”. Nazirlik rəsmisi bildirib ki, Tovuzla yanaşı digər istiqamətlərdə də - həm dövlət sərhədində, həm də qoşunların təmas xəttində vəziyyət gərginliyə doğru gedir.

Mehriban Əliyeva: Bizim işimiz haqq işidir və Allah bizimlədir!

Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşməniyə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! SİA-nın məlumatına görə, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında edilən paylaşımında deyilir:

“Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşməniyə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərini və hörmətini bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət ələsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”



Əli Əhmədov: “Xalq yeni qəhrəmanlarını tanıdı”

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov özünün rəsmi “Facebook” səhifəsində iyulun 12-də Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın təxribatının qarşısının alınmasında ordumuzun hərbiçilərinin qəhrəmanlığı haqqında fikirlərini bildirib. SİA-nın verdiyi məlumata görə, Əli Əhmədov qeyd edib:

“Azərbaycan Ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşməniyə layiqincə cavab verdilər. Xalq yeni qəhrəmanlarını tanıdı. Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik.

Elmar Məmmədyarov Serqey Lavrovla nədən danışdı?

Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici İşlər naziri Serqey Lavrov ilə telefon danışığı baş tutub. Nazirlikdən SİA-ya verilən məlumata görə, E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə Rusiyalı həmkarına məlumat verib. O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini qeyd edib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb. Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT-in məşğul olduğu və münaqişənin hər iki tərəfinin bu təşkilatın tam hüquqlu üzvü olduğu qeyd olunub. Nazir S.Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.



Ermenistan açılı başına toplansın, Türkiyə olaraq bütün imkanlarımızla Azərbaycanın yanındaıyq. SİA-nın məlumatına görə bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildiri. O qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da Azərbaycana hər cür dəstək verməyə davam edəcək. Qeyd edək ki dünən Türkiyə XİN bəyanat yayaraq qeyd edib ki, Ermənistanın hücumunun Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağıının konkret sübutudur. Bəyanda deyilir ki, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumunu sərt şəkildə pisləyir: “Ermənistanın millətçilik anlayışının daha bir təzahürünün Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağıının konkret sübutudur”. Xarici İşlər Nazirliyi erməni tərəfinin belə təhlükəli taktikalardan əl çəkməli və düşüncəli və qanuni yol seçməli olduğunu vurğulayıb. “Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək”-deyər Türkiyə XİN açıqlamasında qeyd olunub.

A black and white photograph of a middle-aged man with dark hair, wearing a dark suit, white shirt, and patterned tie. He is sitting behind a dark desk, looking directly at the camera with a neutral expression. His hands are clasped together on the desk. To his right (viewer's left), there is a pen holder with several pens. To his left (viewer's right), there is a framed picture of a globe on a stand, and a small, dark, rectangular object, possibly a clock or a small plaque, is also visible. The background is a plain, light-colored wall.

“Məlum olduğu kimi Ermənistan tərəfinin silahlı təxribatı bu dəfə Qarabağda deyil, birbaşa Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində baş verib. Bu eslinde Ermənistanın indiki iqtidarının hakimiyyəti əldə saxlamaq üçün ən pis variantlardan birini sınaqdan çıxarmağa uğursuz cəhdi kimi dəyərləndirilir. Artıq dünya ictimaiyyəti, siyasi və digər beynəlxalq dairələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın hərbi, siyasi, hüquqi müstəvidə əzici üs-

R.Quliyev bildirib ki, 2016-cı il aprel döyüşlərindən sonra həm Azərbaycan əhalisi, həm ermənistan əhalisi, həm də dünya ictimaiyyətinin aidiyyatı bütün dairələri real hərbi-texniki hazırlığın milli ruh və mənəvi-psixoloji üstünlüyün böyük nisbətdə Azərbaycanın xeyrinə olduğunu gördülər: "Bundan sonra şəxsən Azərbaycan Prezidentinin rəhbərliyi

Beləliklə, Qarabağda törədiləcək hər hansı təxribatın Azərbaycan tərəfindən əlavə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələncəyi dərşini 2016-cı il aprelde yaşayan ermənistan iqtidarı bununla Ermənistan daxilində də hər hansı "əməliyyat" keçirə bilməyəcəkdı, çünki Qarabağ Ermənistan deyil. Ona görə də ən pis variantların içində nisbətən pis variant məhz bir başqa Ermənistan-Azərbaycan sərhəddində təxribat törətmək idi ki, sözsüz bunun da nəticə və itkilərini nəzərə almamış deyildilər. Onlar ümid edirlər ki, əvvəla Azərbaycan hələlik Ermənistanı darmadağın etmək fikrində deyil, pragmatik siyasət və KMTT-na üzv olan Ermənistan bu gün üçün bundan siğortalana bilər. Və sərhəddə baş verən erməni təxribatının nəticəsində Ermənistanın ciddi itkiləri isə Paşinyan hökumətinə müvəqqəti də olsa koronavirus böhranını müharibə panikası ilə arxa plana keçirtmək və daxili siyasi vəziyyəti hərbi nəzarət altına almağa kömək edə bilər. Yeni Paşinyan hökuməti Ermənistan əhalisini, cəmiyyətini və siyasi dairələri nəzarətdə saxlamaq, daxili gərginliyi şok effekti ilə zərərsizləşdirmək və daxilə hərbi rejim yaradaraq hakimiyyəti əldə saxlamaq üçün ciddi canlı və texniki itkidən belə çəkinmədi, erməni vətəndaşını və erməni əşgerini qurban verdi. Ancaq bu heç də yaxşı seçim və əla çıxış yolu deyildi, bu məğlubiyyət onun hakimiyyətinə ciddi zərbə vura bilər".

AZƏRTAC xəbər verir ki, yazarla Azərbaycanın İtaliyadakı Səfirliyinin mətbuata açıqlaması əsasında Ermənistanın təxribatları ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi ? Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin müvafiq mətbuat bəyanatlarına istinadən fikirlər əksini tapıb.

Eləcə də İtaliyanın
nüfuzlu parlamentarları Senatın Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında Nümayəndə Heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rosana Boldinin mövzu ilə bağlı bəyanatlarına istinad edilir. Yazılarda parlamentarların bəyanatlarında Ermənistanın təxribatlarını pislədikləri, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin vacibliyini bildirdikləri, eyni zamanda İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinin "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşəxli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə"də əks olunduğunu vurğuladıqları və İtaliya hökumətinə münaqişənin nizamlanması üçün təcili tədbirlər görmək üçün müraciət etdikləri qeyd olunur.

Məqəllərdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin də açıqlamalarına yer verilir. Diplomat Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan tərəfinin son təxribatları barədə məlumat verərək, dünya ictimaiyyətinin, o cümlədən İtaliyanın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və son hərbi təxribatlarını pisləməsinin vacibliyini bildirir, İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin cari ilin fevral ayının 20-də Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri vaxtı imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə"də əks olunduğunu, həmin sənəddə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək vermasının, beynəlxalq münasibətlərdə təcavüz aktının qəbul edilməzliyinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinkin Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasının qeyd olunduğunu vurğulayır.

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini və yaşayış məntəqələrini atəşə tutmur



Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın "Facebook"dakı səhifəsində guya Azərbaycan Ordusunun işğalçı ölkənin Bard rayonunun Çinari kəndini 82 millimetrlilik və 120 millimetrlilik minaatanlardan atəşə tutması, nəticədə mərmirlərdən birinin evə dəyməsi, lakin yaralıların olmaması barədə yaydığı paylaşımına münasibət bildirib. Bununla bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin məlumat həqiqəti əks etdirmir. Azərbaycan Ordusu mülki əhalini və yaşayış məntəqələrini atəşə tutmur.

**Ermənistan ordusu
Tovuzun kəndlərini D-30
topundan atəşə tutub**



Erma-
nistən silahlı qüvvələrinin bölmələri
Tovuz rayonunun Ağdam və Dondar Quşçu
kəndlərini 120 millimetrik minaatanlardan və D-30 topun-
dan atəşə tutub. Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmə-
tinin rəisi polkovnik Vəqif Dərgahlı bildirib. Qeyd edilib ki,
kənd sakinlərinə heç bir ziyan dəyməyib. Düşmənin bütün
təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt ca-
vab tədbirləri görülür.



İrəvanda panika: Cəbhədə dəhşətdir, ölü və yaralı sayımız hədsiz çoxdur

Ermənistanın Tovuz təxribatına Azərbaycan Ordusunun layiqli cavab verməsi və düşmənin itkiləri haqda məlumat yaymaması erməni sosial şəbəkə istifadəçiləri və mediasının narahatlığını artırıb. Sosial şəbəkələrin erməni seqmentində isə ölkədə ciddi panikanın yaşandığı aydın sezilir. SİA xəbər verir ki, erməni



Диана Арутюнян
54 · 0

На фронте творится какой-то ужас...Сейчас звонил брат сказал что отовсюду стреляют азеры,применяют артиллерию...госпитали и больницы переполнены,видели три грузовые машины с трупами наших солдат,вроде говорят, что погибло 70 солдат,более 300 раненых,но если было бы так то врядли 3 грузовика везло столько тел,потерь гораздо больше,вроде больше 200...Я незнаю что делать,очень боюсь,никакой информации нет,прервалась связь с братом,еще такая паника в городе...Власти ничего не делают...

mənilər ölü dolu yük maşınlarının paytaxt İrəvana doğru getdiyini yazırlar.

Erməni sosial şəbəkə istifadəçisi Diana Aratyunyan yazdığına əsasən, hazırda cəbhədə dəhşət baş verir. "Qardaşım oradadır, mənə zəng edib bildirdi ki, ölü və yaralı sayımız hədsiz çoxdur. Hospitalar dolub artıq. 70 ölü, 300 yaralı olduğu bildirilir, amma bu da yalandır, ona görə ki, qardaşım gözləri ilə 3 hərbi yük avtomobilinin cəsədlə dolu getdiyini görüb. Ölü sayımız 200-dən çox olmalıdır. Biz bilmirik nə edək. Qardaşım da əlaqəni itirmişik. Hökumət isə susur", - deyər Aratyunyan yazır.

Rusiya KİV-ləri: Paşinyan müxalifətə qarşı mübarizə cəbhəsini yandırır

Pandemiya dövründə Ermənistanda müxalifət sıx birləşməyi davam etdirdiyi bir vaxtda baş nazir Nikol Paşinyanın mövqeləri zəifləyib. Bu şəraitdə ictimaiyyətin diqqətini daxili siyasətdən xarici təhlükəyə yönəltmək sınaqdan çıxarılmış addımdır. Hərçənd, bu dəfə həmin addımın səmərəli olacağı şübhə doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ekspert Renat Abdullin "News.ru" saytında dərc edilmiş "Paşinyan müxalifətə qarşı mübarizə cəbhəsini yandırır" sərlövhəli məqaləsində şərh edib. O yazır: "2016-cı il hadisələri göstərdi ki, xarici oyunçular bu münaqişəyə müdaxilə etməyə çalışmırlar, lakin hər halda tərəfləri hərbi əməliyyatlardan çəkindirirlər. Əksər ölkələr kimi Rusiya da Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, ona görə də Yerevanın təklif etdiyi kimi KTMT-nin real cəlb edilməsi yolverilməzdir".

Müəllif vurğulayır ki, Bakı həmişə qan tökülməsinin əleyhinə çıxış edir. Məqalədə deyilir: "Məsələn, 2018-ci ilin baharında Azərbaycan Ermənistanla iğtişaşlar dövründən Qarabağ məsələsinə təzyiq göstərmək üçün istifadə etmədi, hərçənd artıq bir neçə ildir ki, münaqişə zonasında qüvvələrin real nisbəti Yerevanın xeyrinə deyil. 2016-cı ilin aprelində lokal məğlubiyyət Ermənistan cəmiyyətində ölkə rəhbərliyinin fəaliyyət qabiliyyətli olmamasının nümayişi kimi qəbul edildi, xüsusən ona görə ki, bu hadisələr Moskva və Bakı tərəfindən silahlar barədə müqavilələrin reallaşması fonunda baş verirdi. Bunun ardınca "Sasna Srer" radikal qruplaşmasının qiyamı və etiraz aksiyaları ovaxtkı Prezident Serj Sarkisyanın mövqelərini yaxşıca laxlatdı və sonda onun devrilməsi ilə nəticələndi. Bu baxımdan, vəziyyəti kəskinləşdirmək Ermənistanın indiki rəhbərliyi üçün sərfəli deyil, lakin Paşinyan ölkə daxilində siyasi xal qazanmaq üçün vaxtaşırı olaraq Qarabağ məsələsində mübarizlik mövqeyi nümayiş etdirir".

Müəllif bir məsələni də bununla əlaqələndirir ki, Ermənistan Müdafiə Nazirliyi münaqişə zonasında həqiqi vəziyyəti öz vətəndaşlarından gizlədir. R.Abdullin yazır: "İstifadəçilər döyüş mövqelərindən alınmış məlumatlara istinadla göstərilir ki, erməni komandirləri həm canlı qüvvədə, həm də döyüş texnikasında itki verdiklərini etiraf edirlər. Ölənlərin və yaralananların sayı azı 15 nəfərdir. Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi öz hərbi qulluqçularının həlak olmasını dərhal bil-

dirir".

Məqalədə vurğulanır ki, bu dəfə vəziyyətin kəskinləşməsi "münaqişənin davam etməsindən daha çox Ermənistanın hakimiyyət orqanlarının daxili siyasətdə xal qazanmaq xatirinə xarici siyasət kartı ilə oynamaq cəhdi kimi təsir bağışlayır".

Məqalədə deyilir: "Koronavirus pandemiyası baş nazir Paşinyana ciddi zərbə vurub. İki il bundan əvvəl xalqın dəstəyi ilə hakimiyyətə gəlmiş bu siyasətçinin reytingi xeyli azalıb. Həm parlament, həm də qeyri-parlament müxalifəti getdikcə fəallaşır, hətta karantin şəraitində də Yerevanda keçirilən mitinqlər isə göstərir ki, müxalifət əhəlinin dəstəyini qazanıb". Müəllif daha sonra yazır: "Xalqın Paşinyandan narazılığının səbəbləri çoxdur. Əvvəllən, əhəlinin bir qismi hesab edir ki, hökumət koronavirus epidemiyasına adekvat cavab verə bilməyib. Bu cür narazılıqları izah etmək çətin deyil: Ermənistan epidemioloji vəziyyət baxımından postsovet məkanında ən pis vəziyyətdədir. İyulun 13-nə olan məlumata görə ölkədə 32 mindən çox yoluxma halı qeydə alınıb. İkincisi, bu da qanunauyğun suallar doğurur ki, Paşinyan pandemiya öz siyasi təşəbbüslərini həyata keçirmək üçün istifadə etməyə çalışır. Ölkədə hələ mart ayında tətbiq edilmiş fəvqəladə vəziyyət rejimi davam edir. İyulun 13-də hökumət bu rejimin müddətini avqustun 12-dək uzadıb. Bunu təhlükəsizlik mülahizələri ilə izah etsələr də, əslində güclənməkdə olan etiraz əhvalını yumşaltmaq imkanı kimi təsir bağışlayır. Üçüncüsü, baş nazir pandemiya bəhanə kimi istifadə edərək bir sıra, o cümlədən güc qurumlarında heç də birmənalı olmayan dəyişikliklər aparmaqla orada özünə loyal adamların mövqelərini daha da möhkəmləndirib. Nəhayət, Ermənistan Konstitusiyasına düzəlişlər edilməsi və bunun nəticəsində, məsələn, Hrayr Tovmasyanın ölkənin Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən çıxarılması da əhəlinin və Paşinyanı tənqid edənlərin diqqətindən yayınmayıb".

Müəllifin fikrincə, bu şəraitdə aşkardır ki, baş nazir sınaqdan metoddan istifadə etməyi - ictimaiyyətin diqqətini xarici siyasətə yönəltməyi qərara alıb. Azərbaycan ilə ərazi mübahisəsi Ermənistan əhalisi üçün sınaqdan çıxarılmış birləşdirici amildir. Bu da simptomatikdir ki, sərhəddə vəziyyətin kəskinləşməsi məhz fəvqəladə vəziyyət rejiminin uzadılması barədə qərar qəbul edilməsi ərəfəsində baş verib. Ölkə sakinlərinin çoxu bundan narazıdır,

çünki bu rejim səmərə vermir. Nəticədə hökumətin yeni qərarına demək olar ki, əhəmiyyət verilməyib, döyüş əməliyyatları barədə xəbərlər bu qərarı gündəlikdən sıxışdırıb.

R.Abdullin sonda yazır: "Tovuz rayonunda münaqişə Yerevan ilə Bakı arasında danışıqlar prosesinin taleyini sual altına alır. İyunun sonunda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədov və onun ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan video-rəhbərliyində danışıqlar aparıb və Dağlıq Qarabağda vəziyyətin müzakirəsini bu ay davam etdirmək barədə razılığa gəliblər. İndi dialoqun davam etdirilməsi az ehtimal olunur, lakin bu, Ermənistanın baş nazirinin məntiqinə tamamilə uyğundur: az adam inanır ki, közərməkdə olan münaqişəni yaxın gələcəkdə həll etmək mümkün olacaq, Paşinyana isə öz laxlamış mövqelərini mümkün qədər tezliklə möhkəmlətmək lazımdır".

Türkiyə KİV-ləri Ermənistanın Azərbaycana növbəti hərbi təxribatına kəskin reaksiya verib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərini ələ keçirmək məqsədilə hücum cəhdi Türkiyənin aparıcı KİV-ləri tərəfindən kəskin tənqid olunur. AZƏRTAC xəbər verir ki, münaqişənin əvvəlindən bəri baş verənlər barədə rəsmi məlumatları oxuculara çatdırın Türkiyənin aparıcı KİV-ləri Ermənistanın növbəti təxribat cəhdinin də məkrli məqsəd daşdığını qeyd edirlər. Diqqətə çatdırılır ki, Ermənistan rəhbərliyi ölkədəki sosial-iqtisadi böhrandan diqqəti yayındırmaq, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə digər tərəfləri qatmaq üçün belə hərbi təxribata əl atır.

Anadolu Agentliyi, TRT HABER və TRT AVAZ televiziya kanalları, o cümlədən aparıcı qəzetlər Ermənistanın növbəti təxribatı barədə çoxsaylı məlumatlar yayımlayıblar. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun



"TRT HABER" televiziya kanalında səsləndirdiyi "Ermənistan ağılını başına yığsın. Azərbaycan yalnız deyil" ifadəsi sürətlə tirajlanıb. Türkiyə mətbuatında Ermənistanın təcavüzkar siyasəti barədə məlumatların, o cümlədən analitik yazıların yayımlanması davam edir.

Vüqar Rəhimzadə: “Ermənistanın təxribatla məşğul olması birmənalı qarşılana bilməz”

“Son 16 ildən artıq dövrdə ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması bu siyasətin prioritet istiqamətlərindədir. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da bu sahədə görülməli işlərin nəticəsidir. Böyük əminliklə qeyd edirik ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri ordumuzun gücünü həm işğalçı Ermənistanla, həm də dünyaya nümayiş etdirdi”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında bildirib.



V.Rəhimzadə qeyd edib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub: “Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmləsi nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında da bu reallığı diqqətə çatdırdı ki, Ermənistan Tovuz rayonu istiqamətində hərbi təxribatı ilk hadisə deyil. 2016-cı ilin aprelində Ermənistan təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi. Onların sırasında bir uşaq da var idi. 26 mülki şəxs yaralandı. Yüzlərlə ev dağıldı. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayıl da bir neçə əraziləri azad etdi, bayrağımız azad edilmiş ərazilərdə qaldırıldı. Döyüş meydanında məğlub olan Ermənistan bundan sonra şəhərlərimizə və kəndlərimizə hücum etmək kimi məkrli siyasətindən istifadə etməyə başladı. 2017-ci ilin iyulunda Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum edildi, 2 dinc sakin - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirildi. 2017-ci il avqustunda Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralandı”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, düşmən mütləq olaraq atəşkəsi pozur, təxribatlara əl atır: “Beynəlxalq təşkilatların, dünyanın böyük dövlətlərinin buna biganə yanaşması təbii ki, birmənalı qarşılana bilməz. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunallardan bəyan edir ki, necə olur despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korruptsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab ikili standartlardır. Təcavüzkarla heç bir beynəlxalq təzyiq göstərilir, Ermənistan hakimiyyətinə heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Təcavüzkarla münasibətdə bu cür siyasət ədalətsizliyi nümayiş etdirir. Aprel döyüşlərindən bu günə qədər ermənilərin təmas xəttində törətdikləri təxribatlara diqqət yetirdikdə bu həqiqət özünü bir daha təsdiqləyir”.

“Ermənistan bu təxribatlarla beynəlxalq təşkilatların diqqətini Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən yayındırmağa, Azərbaycana qarşı həyata keçirdiyi işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir” deyən V.Rəhimzadə əlavə edib ki, dün-

yanın koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsinə diqqət yönəldiyi, birgə səylərin göstərilməsinə çağırışların edildiyi bir zamanda Ermənistanın təxribatla məşğul olması birmənalı qarşılana bilməz: “Ermənistan Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməkdən imtina etdi. Baxmayaraq ki, bu ölkədə koronavirus daha çox yayılıb, ən əsası hakimiyyət bu xəstəliyin qarşısını almaqda acizdir. Reallıq budur ki, Ermənistan əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, azad sözə qarşı repressiyaların tətbiq edilməsi və s. reallıqlar Paşinyan hakimiyyətini çox mürekkəb vəziyyətə salıb. Görünür, işğalçı dövlət bu kimi məqamlardan, daxili problemlərdən diqqəti yayındırmaq üçün cəb-

hə xəttində növbəti təxribatı törətməyi çıxış yolu hesab edib. Amma unudur ki, bu, təcavüzdür, güc tətbiq etmək aktıdır”.

V.Rəhimzadə xatırladı ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edir: “İşğalçı dövlətin mütləq olaraq atəşkəsi pozması, təmas xəttində təxribat törətməsi münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi bu gün xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Artıq bütün dünya bilir və qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Diplomatiya mübarizədə qələbə qazanan Azərbaycanın sülh danışıqları səmərə vermədiyi təqdirdə hərbi variantını seçərsə, qələbə qazanacağı şübhəsizdir. Qeyd ediyimiz kimi, Aprel döyüşləri, Günnüt zəfəri Azərbaycanın malik olduğu imkanların, Milli Ordumuzun gücünün təqdimatıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, gün gələcək işğal altındakı torpaqlar azad olundandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Bəhruz Quliyev: “Yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşür”

“İşğalçı Ermənistan daxilində yaranmış və daha da kəskinləşən sosial-iqtisadi problemlər, eləcə də digər ağır vəziyyətləri fonunda mövcud durumu gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa cəhdlər göstərir. Həmçinin Ermənistan hakimiyyəti sosial dayaqlarını itirib, koronavirus böhranından çıxış yolu kimi ölkəmizin işğal olunmuş ərazisindən mövqelərimizi atəşə tutmaqla təxribat törətmək taktikasına əl atır”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev cəbhə xəttində düşmənin təxribat törətməyə çalışmasına münasibətini açıqlayarkən deyib.



Onun sözlərinə görə, düşmən bir tərəfdən daxili gərginlikdən yayınmaq, digər tərəfdən hərbi avantürə yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları həyasızcasına Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmaya çalışır: “İndiyə qədər də Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozub və hazırda da eyni vəziyyətdir. Eyni zamanda, bu, rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur. Söz yox ki, yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə işğalçı, təxribatçı Ermənistan rəhbərliyinin üzərinə düşür və layiq olduğu cavabını da alıb, alır, bundan sonra da alacaq. Biz daha əvvəlki təxribatçı cəhdlərin düşmən üçün hansı ağır nəticələr verdiyini də yaxşı bilirik”. Ekspert sonda vurğulayıb ki, artıq beynəlxalq aləm də Ermənistanın işğalçılıq siyasətini pisləyir və bu işğalçı və təxribatçı ölkə qısa zamanda hərtərəfli tənəzzülə uğramaqla hətta siyasi xəritədən silinmək zərurəti ilə qarşı-qarşıya qalacaq. Buna isə kimsənin şübhəsi olmamalıdır”, deyərək Bəhruz Quliyev vurğulayıb.

İtaliyalı deputatlar Ermənistanın təxribatını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər

İtaliyanın nüfuzlu parlament üzvləri, Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Grimoldi, eləcə də İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər.

AZƏRTAC xəbər verir ki, İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçellinin bəyanatında deyilir:

“Avropanın kənarında çox təhlükəli müharibənin yenidən alovlanması təhlükəsi mövcuddur: 1990-cı illərin əvvəllərində otuz mindən çox insanın ölümünə və bir milyon insanın məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Dünən artilleriyadan istifadə etməklə baş verən şiddətli silahlı qarşıdurmalar 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminin ciddi şəkildə pozulmasıdır və bir müddətdir ki, dalana dirənmiş danışıqların yenidən bərpa edilməsinə böyük maneədir. Rəsmi Bakı Ermənistan tərəfinin hərbi təxribatları barədə məlumat verir və rəsmi İrəvanın uzun müddətdir ki, danışıqları engəllədiyini bildirir. Atəşkəs rejiminə, beynəlxalq hüququ və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılmasını tələb edən BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinə hörmət edilməsinə çağırıram. Beynəlxalq ictimaiyyət vəziyyətin yeni bir müharibə ocağına çevrilməməsi üçün ən qısa zamanda müdaxilə etməlidir”.

İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri, Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Grimoldinin bəyanatında deyilir: “Tovuz rayonunda, Dağlıq Qarabağ bölgəsinin şimalında Ermənistan-Azərbaycan sərhədi boyunca silahı qarşıdurmalarla bağlı xəbərləri təəssüflə öyrənirəm. Xatırlatmaq vacibdir ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri (İtaliyaya neft təchiz edən boru) və Cənubi Qafqaz qaz boru kəməri Tovuz ərazisindən keçir və qeyri-sabitlik Avropaya da öz ağır təsirini göstərəcəkdir. Təxribatlar və qarşıdurmalar həll yolu deyildir. Dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrindən irəli gələrək tərəflərin mümkün qədər qısa zamanda ATƏT-in himayəsi altında danışıqlar masasına qayıtması üçün İtaliyanın səylərinə ümid edirik”.

İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi də birgə bəyanat veriblər. Həmin birgə bəyanatda qeyd olunur:

“Ermənistan və Azərbaycan sərhədi boyunca, şimal istiqamətində baş verən qarşıdurmaları böyük narahatlıqla izləyirik. İnanırıq ki, hər hansı silahlı qarşıdurmalar həll yolu deyildir, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının tanınması, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrini əsas götürərək dialoq yolu ilə həllin vacibliyini bir daha bildiririk. Beləliklə, ATƏT-in himayəsi altında hər iki tərəfin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının dəstəklənməsi və gücləndirilməsi ilə bağlı tərəfləri danışıqlar masasına gəlməyə təşviq etmək üçün İtaliya Hökumətinə müraciət edirik. ATƏT-in Minsk Qrupunun üzvü kimi bizim ölkə münaqişəsinin həmişə siyasi həllinin tərəfdarı olub. Bu yanaşma, 20 fevral tarixində imzalanmış “Azərbaycan və İtaliya arasında Çoxözlülük Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə də təsdiq edilib.”

Parlamentarın bəyanatları İtaliyanın müxtəlif kütləvi informasiya vasitələri, o cümlədən “Politico Corretto”, “Politica News”, “Finanze Yahoo”, “Agenzia Nova” kimi xəbər saytlarında, habelə müvafiq sosial media şəbəkələrində dərc olunub.



Xatirə Əliyeva: “Beynəlxalq müstəvidə Azərbaycanca olan dəstək və rəğbət”

Ölkəmiz bu rəğbəti uzun illər ardıcıl fəaliyyəti, prinsipial, müstəqil siyasəti sayəsində qazanıb

Ümumbəşəri bəla olan COVID-19-la mübarizə hər bir ölkənin malik olduğu imkanlara, təcrübəyə, həmçinin beynəlxalq aləmdə yeri və roluna, siyasi çəkisinə də aydınlıq gətirir. Xarici siyasətində birlik, həmrəylik çağırışlarına xüsusi önəm verən, sabitləşdirici, birləşdirici faktor kimi mövqeyini möhkəmləndirən Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə də birgə səylərin göstərilməsinin vacibliyini bildirərək, global problemə qarşı regional və global səviyyədə həmrəyliyin gücləndirilməsinə çağırışlar edir və bu məqsədilə irəli sürdüyü təşəbbüsləri gerçəkləşdirmək üçün əməli addımlar atır.

Cünkü global əməkdaşlığa güclü ehtiyac duyulduğu bir zamanda dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəylik nümayiş etdirə bilmədilər. Amma dövlətimizin başçısı İlham Əliyev “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini bildirdi, dünyanın dörd bir yanında müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsinə nail olan Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans şəklində keçirilən Zirvə görüşündə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və yüksək səviyyədə dəstək qazandı. Qeyd edək ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.

Ölkəmizin bu təşəbbüsü irəli sürməkdə məqsədi COVID-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özünəqapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaqdır. Bu təşəbbüsün reallaşması üçün 97 səs lazım olsa da, Azərbaycan 130-dan çox ölkənin dəstəyini qazandı. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, burada iki əsas amil öz rolunu göstərdi: mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Möhtərəm Prezidentimiz bu mühüm məqamı da qeyd edir ki, bu dəstək doqquz il bundan əvvəl 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycana yenidən verilən böyük beynəlxalq dəstəkdir.

Xarici siyasətində beynəlxalq hüqu-

qun norma və prinsiplərinə xüsusi önəm verən Azərbaycan daim BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənəşdirilməsi, ədalət meyarının qorunması tələbini irəli sürür. Məhz Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də ölkəmizin ədalətli mövqeyinə, uğurlu siyasətinə, beynəlxalq münasibətlər sistemində artan roluna əsaslanırdı. Azərbaycan quruma iki il sədrliyi dövründə bu kimi məsələləri diqqətdə saxladı. Uğurlu fəaliyyət ölkəmizə inam və etimadın artmasında stimulyerici amildir. Bu gün, koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi zamanda Azərbaycana dünya birliyinin etimadı daha aydın şəkildə görünür.

Möhtərəm Prezidentimiz İlham Əliyevin bu günlərdə BMT-nin Baş katibi Antonio Quterreşə telefon zəngində də COVID-19-a qarşı mübarizədə birgə səylərin göstərilməsinə ehtiyacın olduğu xüsusi qeyd edilmişdir. Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəklədiyinin bildiren cənab İlham Əliyev Azərbaycanın bu mübarizədə dəstəyinin aydın ifadəsi kimi pandemiya qarşı mübarizə məqsədilə ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardım ayırdığını qeyd etmişdir.

BMT-nin baş katibinin bu təşəbbüsü dəstəkləməklə yanaşı, xüsusi sessiyanın texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu bildirməsi də ölkəmizə olan inamdan irəli gəlir. Azərbaycan bütün sahələrdə, o cümlədən yeni texnologiyaların tətbiqi istiqamətində böyük imkanlara malik olduğunu pandemiya dövründə bir daha nümayiş etdirdi. Zirvə görüşləri ilə yanaşı, müxtəlif şirkətlərin, maliyyə qurumlarının rəsmiləri ilə təşkil olunan görüşlər də bu imkanlardan irəli gəlir. Tərəflər bu əminliyi ifadə edirlər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq, beynəlxalq ictimaiyyətin tam səfərbər olmasına şərait yaradacaq və global problemə qarşı global cavabın tapılmasına müsbət töhfəsinə verəcək. Reallıq budur ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırıb. Azərbaycan dünyanı birləşdirən ölkə imicinə yeni əlavələr edir.



Xatirə Əliyeva, YAP Mətbuat Xidmətinin əməkdaşı, Siyasi elmlər üzrə fəlsəfə doktoru

Atılan hər bir addım münasibətlərin inkişafına öz müsbət təsirini göstərmək imkanındadır. Azərbaycanın bu günlərdə BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması da deyilənlərin təsdiqidir. “Davamlı inkişaf məqsədləri indeksi”-nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb.

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasında davamlı inkişafın təmin edilməsi dayanır. Ölkəmizin hər bir çətinlikdən alınıcaq, üzüağ çıxmasında da bu amilin rolu böyükdür. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan şaxələndirmə siyasətini uğurla həyata keçirməklə enerji sektorundan asılılığı minimuma endirir. Heftin qiymətinin aşağı düşməsinə, pandemiya qarşı mübarizənin aparılmasına baxmayaraq Azərbaycan heç bir sosial layihəni təxirə salmamalı, məşğulluq və sosial tədbirlərin həyata keçirilməsinə, sahibkarlığın inkişafına xüsusi diqqət göstərməsi bunun bariz nümunəsidir. Postpandemiya dövrü üçün nəzərdə tutulan Tədbirlər Planında da ölkəmizin davamlı inkişafının sürətləndirilməsi əsas tələb kimi qarşıya qoyulub. Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsində ideal məkan kimi qəbul olunması da təkmil sosial-iqtisadi islahatlara əsaslanır. Bir sözlə, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan global gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir. Azərbaycan təşəbbüsləri gerçəkləşdirmək üçün birliyə çağırır, yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Eldar İbrahimov: “Prezidentin təşəbbüsü global əhəmiyyət kəsb edir”

“Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı global sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. koronavirus pandemiyasına qarşı mübarizədə yalnız milli səviyyələrdə görülən tədbirlər yetərli deyil. Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünü təcrid və frantqmentar xarakter daşıyan tədbirlər əvəzinə, global həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. İndiki çətin dövrdə ölkələrin bir-birlərindən təcrid olunmaları, özlərinə qapanmaları vəziyyəti daha da ağırlaşdırır. Qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan COVID-19 global səciyyə daşıdığına və qlobal təhdidlər yaratdığına görə ona qarşı mübarizədə beynəlxalq səviyyədə əlaqələndirilmiş fəaliyyət qurulmalı, həmrəylik gücləndirilməli və səylər birləşdirilməlidir. Yalnız belə olan halda pandemiya qarşı mübarizənin səmərəliliyini artırmaq mümkündür. Bu baxımdan Azərbaycanın nümayiş etdirdiyi mövqə təqdirəlayiqdir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, pandemiya dövründə Azərbaycan dövlətinin sərgilədiyi mövqə isə tamamilə fərqli bir rakursdan diqqəti çəkir. Azərbaycan dövləti pandemiya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü çox məsuliyyətli dövlət kimi aparır, global həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirir. Azərbaycan COVID-19-la mübarizə məqsədilə indiyədək global həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib.

Millət vəkili İlham Əliyevin həmrəylik təşəbbüslərinin önəmini isə ayrıca qeyd etmək lazımdır: “Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri statusunda BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu təklifi mayın 4-də Qoşulmama Hərəkatının Zirvə görüşü zamanı irəli sürüb. BMT üzvü olan 130-dək dövlətin Qoşulmama Hərəkatının Sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Onu da vurğulamaq yerinə düşər ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilməsi və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı üzvlərinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunduğu üçün xüsusi sessiyasının keçirilməsi artıq təkə Qoşulmama Hərəkatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilir. Xoş niyyətə əsaslanan bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə onun faşist mahiyyətini bird aha təsdiqləyir”.

E.İbrahimov qeyd edib ki, bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreşin telefon söhbətində də bu təşəbbüsün əhəmiyyəti vurğulanıb: “Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Artıq BMT-nin 31-ci xüsusi sessiyasının ilkin gündəliyi də açıqlanıb. Bütün bunlar, cənab Prezidentin təşəbbüsünün beşəriyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir”. yap.org.az



daxil olarsa KTMT-yə yalvara bilsin.

İkincisi, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin xüsusi sessiyası çağırılır. Ermənistan əvvəl bu sessiyanın çağırılmasına etirazını bildirməklə özünü biabır etdi. İndi də hərbi təxribatlar törətməklə BMT-nin xüsusi sessiyasının təşəbbüskarı olan Azərbaycanın imicinə xələl gətirmək istəyir. Amma hərbi əməliyyatların gedişatı Paşinyanı yenə pis duruma salmış oldu.

Üçüncüsü, bu günlərdə BMT-nin “Davamlı inkişaf hesabatı-2020”-də Azərbaycan 100 balından 72,6 balı uğaraq 54-cü yere layiq görülməklə regional liderə çevrilib. Azərbaycanın belə yüksək bir uğura imza atmasına düş-

mənin sərhəddə təxribata əl atmaqla gözü götürməməsiylə, qısqıncılığın və paxıllığın ifadəsi kimi başa düşürəm. Azərbaycanın uğurları düşmən ölkədə də xalqın hökumətə etirazını və narazılığını artırır. Düşünürəm biz bu məsələyə səbrlə yanaşaraq düzgün gediş etməliyik. Şahmat taxtası arxasında oturan oyunçulardan daha səbri olanı qalib gəlir. Biz, bu illər ərzində səbrli olmuşuq və düşmənin təxribatına aldanaraq səhv gediş etməməliyik. Biz, münafişin həllində beynəlxalq müstəvidə uğur qazanmışıq. Dünya bizi dəstəkləyir, münafişin ölkəmizin sərhədləri çərçivəsində həll olunmasını dəstəklədiyini ifadə edir. Düşməne qarşı əl bir gediş etməliyik ki, o gediş işğalın sonu olsun. Təbii ki, bu gedişin qəhrəmanı rəşadətli Azərbaycan ordusu olacaqdır”.



Azər Badamov: “Düşməne qarşı əl bir gediş etməliyik ki,...”

“Ordumuz dünyanın ən güclü ordu-ları arasındadır və bu gün qarşısına qoyduğu hər bir tapşırığı icra etmək iqtidarındadır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı ordumuzun gücünü əməldə sübut etmişdir”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib. Deputatın sözlərinə görə, iyulun 12-də ermənilərin Tovuzda təxribat törətmək istəklərinin qarşısını da rəşadətli ordumuz qətiyyətlə aldı: “Təəssüf ki, şəhidlərimiz də oldu. Amma ordumuz sarsıdıcı zərbələr vurmaqla düşmənin mövqelərini darmadağın etməklə bir daha gücünü göstərdi. Düşmən tərəfdə ölənlərin sayı dəfələrlə çox olub. Bu gün Azərbaycan ordusu hədəfi dəqiq vuran müasir silahlarla təhiz olunub. Son vaxtlar mütəmadi keçirilən hərbi təlimlər şəxsi heyətin müasir texnikalara yiyələnməklə peşəkarcılığını

artırmaqla düşmənin hər bir təxribatının qarşısını almağına və torpaqlarımızı işğaldan azad etməyinə qadir edib. Ən əsası da xalqımız orduya dəstək verməyinə hazırdır və hamı silaha sanlaraq döyüşə getmək üçün Ali Baş Komandanın əmrini gözləyir. O cümlədən bir işdə ölkəmiz xaricdən dəstəklənir, qarşı Türkiyə hər zaman Azərbaycanın yanındadır. Burda bir sual yaranır. Paşinyan Azərbaycanın hərbi və iqtisadi gücünü bilib-bilə niyə təxribata əl atır?

Düşünürəm burada bir neçə səbəb var. Birincisi, Ermənilər koronavirusun içində boğulur, ölkədə işsizlik və səfəlt gün-gündən artmaqdadır. Paşinyan hakimiyyətə gələndə çoxlu vədlər vermişdi. Amma heç birinə əməl edə bilməyindən ölkəsində yaranmış narazı-

lıqları sakitləşdirmək üçün Dağlıq Qarabağda etdiyi səfərlərin heç bir nəticəsi olmadı. Sərhəddə təxribatlar törətməklə daxili auditoriyanı sakitləşdirmək istəyir. Niyə görə sərhəddə? Ona görə ki, Paşinyan yaxşı bilir ki, işğal altındakı torpaqlarda təxribata əl atarsa Azərbaycan ordusunu dayandıra bilməyəcək. Çünki, Azərbaycan ordusu düşmənin Dağlıq Qarabağda hərbi əməliyyatlar başlanarsa, bu, işğalın sonu deməkdir və dünya da Azərbaycanın tərəfindədir. Ona görə də təxribata sərhəddə cəhd etdi ki, Ermənistan KTMT-in üzvü olduğundan Azərbaycan Ermənistan torpaqlarına

Ermənistanın təcavüzkar siyasəti, ikili standartlar və ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyətsizliyi

1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 sayılı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir.

BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsada, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Bununla yanaşı, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münafişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münafişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yeni vaxt uzatmaq ilə işğalçılıq siyasətini davam etdirməkdir. Bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

E.Əhmədov deyib ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münafişənin ədalətli həlli üçün təcavüzkarla qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münafişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. Bu baxımdan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiya) həmsədrləri münafişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışımdan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə bu barədə heç nə demədən münafişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Bundan əlavə, əgər münafişə tərəfləri öz aralarında razılığa gələ bilsə, onda Minsk qrupunun yaradılması nə məqsəd daşıyırdı və bu qurumun keçən dövr ərzində apardığı çoxsaylı danışıqların mənası nə idi? Eyni zamanda, təcavüzkar Ermənistanla qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələf gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdir. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmaqlı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır. Ancaq Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz edərək məsələnin yalnız Minsk qrupu çərçivəsində həll edilməsinə üstünlük vermiş, daha doğrusu, Azərbaycanın işğal edilmiş əraziləri terminini qəbul etməmişlər. Bu cür mövqe Ermənistanın yürütdüyü işğalçılıq siyasətini açıq formada olmasada, mövcud işğal rejiminin qorunub saxlanılmasına yönəlmiş dəstək kimi qəbul edilməlidir.

Münafişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi



bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münafişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiya) həmsədrləri təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır. Eyni zamanda, münafişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 sayılı qətnamələr əsasında təcavüzkar sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistanla təzyiqləri artırmalı, işğalçılıq siyasətinə son qoyulması üçün qəti praktik addımlar atmalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etməlidirlər.

Ermənistan xarici işlər naziri Rusiya Federasiyasının xarici işlər nazirinin açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münafişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Bu siyasətin davamı olaraq iyulun 10-da Yerevanda keçirilən təhlükəsizlik şurasının iclasında Ermənistanın milli təhlükəsizlik strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazirin dilindən növbəti dəfə etiraf edildi.

Hazırda, işğalçı Ermənistanda sosial-iqtisadi və demografik böhran, son illərdə baş verən hadisələr, xüsusilə, insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi, İctimai TV-nin zəbt edilməsi, sabitsizlik, kaos və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçilməsi acı təəssüf doğurur. Ermənistanla indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. Ermənistan rəhbərliyi artıq ölkədə bütün sosial dayaqlarını itirmişdir. Bu baxımdan, iyulun 12-də qəsdən Azərbaycan-Ermənistan sərhədində baş verən təcavüz aktı ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirir.

Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur. Buna rəvac verən

ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları da ələ status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şimikləndirir. Ona görə ATƏT Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmaqlı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 sayılı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməlidir. Əks təqdirdə, onların tərəfsiz vasitəçiliyi şübhə altındadır.

XX əsrin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi "beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək" nəzərdə tutulur. Bununla yanaşı, Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Beynəlxalq hüququn normalarının ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuləldir.

Azərbaycan Prezidenti son müsahibəsində bir daha vurğuladı ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalmanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dedə-baba torpaqlarına qayıtmalıdır. Dövlət başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmişdir.

Ona görə də dünya birliyi Ermənistanla özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münafişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır. Əks təqdirdə, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə rəhbər tutub öz ərazilərini azad etmək hüququ vardır və bundan istifadə edəcəkdir.

Bu il 3 milyon nəfərə 3,059 milyard sosial ödəniş edilib

2020-ci ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə sosial təminat növləri və birdəfəlik ödəmə üzrə ödənişlər

Ödəniş növü	Ödəniş vəsiti	Ödəniş məbləği (milyard manat)	Əhatə olunanlar
Pensiya	2 mlrd. 200 mln. manat	436,51 mlrd. manat və ya 24,09 faiz	1 mln. 300 min nəfər
Müavinət və təqaüd	475 mln. manat	151 mln. manat və ya 46,6 faiz	743 min nəfər
Ünvanlı dövlət sosial yardımı	325 mln. manat	62 faiz və ya 46,8 mln. manat	350 min nəfər
Birdəfəlik ödəmə (150 min. manat)	229 mln. manat	860 mln. manat və ya 40 faiz	3 mln. nəfər
Cəmi	3 mlrd. 59 mln. manat	860 mln. manat və ya 40 faiz	3 milyon nəfər

SİA-ya verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 860 mln. manat və ya 40 faiz çoxdur. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində həssas əhali qruplarının sosial təminatı ildən-ilə gücləndirilir, bu istiqamətdə ayrılan büdcə vəsaitləri də əhəmiyyətli dərəcədə artır. 2020-ci ilin ilk yarımildə bu artım dinamikası davam edib.

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:

1,3 mln. nəfərə yaxın pensiyaçının pensiyalarının maliyyələşdirilməsinə 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09 faiz çox olmaqla 2 mlrd. 250 mln. manat, 743 min nəfərə sosial müavinət və təqaüd ödənişi üzrə ötən ilin müvafiq dövrünə nisbətən 151 mln. manat və ya 46,6 faiz çox olmaqla, 475 mln. manat, 85 minə yaxın ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə təminatının maliyyələşdirilməsinə ötən ilin müvafiq dövrünə nisbətən 40,4 mln. manat və ya 62 faiz çox olmaqla, 105 mln. manat ödənilib. Həmçinin pandemiya ilə əlaqədar dövlətin sosial dəstək tədbirlərindən biri kimi, respublika üzrə işsiz və xüsusi karantin rejimində gəlirləri itirən qeyri-formal işləyən azmetnatlılardan ibarət 600 min şəxs üçün aprel-may aylarında aylıq 190 manat birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün 229 mln. manat yönəldilib. Beləliklə, 2020-ci ilin 6 ayında Nazirlik tərəfindən 3 mln. nəfərə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ödənişlər edilib və həmin istiqamətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 860 mln. manat və ya 40 faiz çox olmaqla ümumilikdə 3 mlrd. 59 mln. manat vəsait ödənilib.

Rauf Əliyev: "Ermənistanın təxribat törətməkdə məqsədi bəllidir"

"Təcavüzkar Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqələrini atəşə tutaraq hücum keçirib. Həmişə olduğu kimi bu dəfə də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə düşmənin hücum cəhdinin qarşısı qətiyyətlə alınıb, düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib və tələfat verərək geri oturdulub. Ermənistan bu kimi təxribatlara əl ataraq üzv olduğu hərbi siyasi təşkilatları Ermənistan-Azərbaycan münafişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçıрмаğa cəhd göstərir. Bu təxribatı törətməklə Ermənistan rəhbərliyi eyni zamanda öz yarıtmaz, günü-gündən nüfuzdan düşən siyasəti nəticəsində koronavirus pandemiyasının Ermənistanda geniş yayılması ilə ölkədə kəskinləşən sosial-iqtisadi böhran fonunda diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır". Bunu SİA-ya Milli Məclisin deputatı Rauf Əliyev deyib.



Onun sözlərinə görə, Ermənistan BMT Nizamnaməsi və digər beynəlxalq hüquq öhdəliklərini kobud surətdə pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə 20% torpaqlarımızı işğal edib və BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq işğalı davam etdirir: "Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın münafişənin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir.

Koronavirus pandemiyasına qarşı bütün dünya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərdi. Bütün dünya birliyi təcavüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini pisləməlidirlər. Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan bu münafişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır. Ancaq Ermənistan təcavüzkar niyyətdən əl çəkməzsə, Azərbaycan mövcud beynəlxalq normalara uyğun olaraq istədiyi vaxt öz ərazi bütövlüyünün bərpa edilməsi və işğal altındakı torpaqları azad etmək hüququndan istifadə edəcək".

Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü döyüş meydanında növbəti dəfə təsdiq etdi

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadiqovun yap.org.az-a müsahibəsi

- Bəxtiyar müəllim, iyulun 12-də və 13-ə keçən gecə Ermənistan ordusu dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə hücum etməyə cəhd göstərmiş. Bu hadisə ilə bağlı nə deyə bilərsiniz?

- Bu hadisə ilk növbədə Ermənistanın işğalçı siyasət yürüdəndən dövlət olduğunu bir daha sübut etdi. Bilirsiniz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal edən Ermənistan həmişə iddia edib ki, guya müharibəni “Dağlıq Qarabağ respublikası” aparır. Paşinyanın baş nazir vəzifəsinə gəlməsindən sonra danışıqlar formatının dəyişdirilməsi ilə bağlı iddiaları da bundan qaynaqlanırdı. Sanki müharibə Ermənistanla Azərbaycan arasında deyil, separatçılarla Azərbaycan arasında gedir.

Əlbəttə, Azərbaycanın uğurlu diplomatiyası nəticəsində hazırkı formatda Ermənistan faktiki olaraq münaqişə tərəfi kimi tanınır. Bu baxımdan Tovuzda dövlət sərhədi istiqamətində Ermənistanın Azərbaycan hərbiçilərinin mövqelərini ələ keçirmək üçün hücum cəhdi bu ölkənin işğalçı siyasətinin əyani təsdiqi oldu. Məlumdur ki, 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından sonra tərəflər arasında baş vermiş hərbi toqquşmalar əsasən cəbhənin Dağlıq Qarabağ istiqamətini və işğal olunmuş rayonlarımızı əhatə edib. Bu dəfə isə Ermənistan ordusu birbaşa dövlət sərhədini pozuaraq Tovuz rayonuna hücum etmiş. Bununla da Azərbaycanın istər danışıqlar prosesində, istər Ermənistanın beynəlxalq səviyyədə ifşası istiqamətində daim vurğuladığı əsas məqam - Ermənistanın işğalçı dövlət olması faktı tam aydınlığı ilə öz təsdiqini tapdı. Azərbaycanın dövlət sərhədi pozulub, Ermənistan hücum edib və döyüş əməliyyatları bizim ərazilərimizdə gedib. Ermənistanın işğalçılıq siyasətini başqa nə cür sübut etməliyik?

Ümumiyyətlə, Ermənistan tərəfinin işğal olunmuş Dağlıq Qarabağda həyata keçirdiyi qanunsuz tədbirlər, qondarma seçkilər, hərbi təlimlər, Ermənistanın baş nazirinin və prezidentinin bu əraziyə səfərləri göstərir ki, erməni tərəfi sülh danışıqlarının dalana dirənməsində və işğalçı siyasətini davam etdirməkdə maraqlıdır. Çünki bütün bunlar sülh prosesinə adekvat olmamaqla, aparılan danışıqları da mənasız edir. Məsələnin təəssüf doğuran tərəfi isə odur ki, Ermənistan bu əməllərini beynəlxalq təşkilatların gözü qarşısında etməyə, onların heç biri buna reaksiya verməyib. Azərbaycanla bağlı hər addımda problem axtarmağa çalışan və tapmadığı üçün daim qərəzli mövqe ortaya qoyan Avropa Şurası və onun strukturları bir dəfə də olsun Ermənistanla baş verənlərə, bu ölkənin danışıqlar prosesinə zərbə vurmamasına etiraz etməyiblər. Eyni zamanda, ATƏT-in və danışıqlar prosesində birbaşa iştirak edən Minsk qrupunun Ermənistanın Dağlıq Qarabağda həyata keçirdiyi təxribatçılıq fəaliyyəti ilə bağlı qəti mövqeyi yoxdur.

Belə bir şəraitdə özünü tam rahat hiss edən Ermənistan hakimiyyətinin öz ictimaiyyətinin diqqətini daxili ziddiyyətlərdən yayındırmaq üçün cəbhə xəttində yeni təxribatlar törətməsi qəçılmaz idi. Çünki bu gün Ermənistan ciddi siyasi-iqtisadi təlatümlər içindədir. Sürətlə yayılan koronavirusun qarşısının alınması üçün erməni dövlətinin etdiyi bütün cəhdlərin boşa çıxması və sosial-iqtisadi böhranın dərinləşməsi nəticə-



sində indiki hakimiyyət öz nüfuzunu tam itirib. Belə bir vaxtda Paşinyanın diktatura rejimi yaratmaq cəhdi ölkədə siyasi qarşıdurmanı daha da dərinləşdirib və Ermənistan hakimiyyəti diqqəti daxili problemlərdən yayındırmaq üçün əvvəlki hakimiyyətlərin avantüralarını davam etdirir. Dövlət sərhədindəki son təxribat da bunun növbəti nümunəsidir.

- Ali Baş Komandanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasında bu təxribat cəhdləri tam ifşa olundu...

- Qeyd edim ki, düşmənin hücum cəhdinin qarşısının uğurla alınması bir daha Azərbaycanın hərbi baxımdan Ermənistandan üstünlüyünün təsdiqi oldu. Ağır silahları, artilleriyanı işə salaraq hücum edən düşmən Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə anında geri oturduldu və layiqli dərslərini aldı. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən döyüşlərdə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edildi.

Ermənistan ordusunun hücumunun qarşısının alınması zamanı hərbi qulluqçularımız şəhid oldular. Mən onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Şəhidlərimizin ruhu rahatdır, çünki qanları yerdə qalmadı. Təhlükəsizlik Şurasının son iclasında Prezident İlham Əliyev Ermənistanın təxribatının qarşısının qətiyyətlə alındığını bəyan edərək dedi: “Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbiçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.

Ermənistan tərəfi bu dəfə də saxta təbliğat məşinini işə salsada, sosial şəbəkələrdə ələ erməniləri özləri etiraf edirlər ki, itkiləri xeyli ciddidir. Baş verənlər bir daha Azərbaycanın hərbi qüdrətini, silahlı qüvvələrimizin yüksək döyüş qabiliyyətini, ordumuzun şəxsi heyətinin mübarizliyini nümayiş etdirdi.

Ümumiyyətlə, Azərbaycanın yüksəlişi bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da möhtəşəm uğurlarla əlaqədardır. Təhlükəsizlik

Şurasının iclasında dövlət başçısı bu barədə geniş məlumat verdi. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Bütün bunlar hər birimizdə dərin qürur hissi doğurur. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, sənəklərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar ordumuzda və cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradır.

Bu yerdə mən 4 il əvvəl baş vermiş aprel hadisələrini, 2018-ci ilin Günnüt zəfərini qeyd etmək istəyirəm. Bu hadisələr atəşkəs rejimindən sonra Azərbaycan Ordusunun gücünün praktik təsdiqi oldu. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlarda Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, ordumuz çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Lələtəpə və Taliş əməliyyatları təsdiqlədi ki, erməni silahlı birləşmələrinin mövqelərinin məhvi Azərbaycan əsgəri üçün asan hədəfdir!

Təbii ki, bu hadisədən sonra Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq səviyyədə ifşası prosesi daha da sürətlənəcək. Ümid edirik ki, beynəlxalq təşkilatlar da bu hadisədən sonra fəallaşacaq, Ermənistanın işğalçılıq siyasətinə qarşı qətiyyətli mövqe ortaya qoyacaqlar. Çünki belə olmayacağı təqdirdə hərbi əməliyyatların yenidən başlaması qaçılmazdır.

Bir neçə gün əvvəl Prezident İlham Əliyev müsahibəsində “Heç kimin Aprel döyüşləri yadından çıxmasını!” sözlərini təsadüfən deməmişdi. Çünki müharibə yenidən alovlansa, Ermənistanı Azərbaycanın cəyənəyindən heç bir qüvvə qopara bilməyəcək! Təhlükəsizlik Şurasının son iclasında Ali Baş Komandanın sərt bəyanatı bir daha sübut etdi ki, düşmən hər an layiqli cavabını alacaqdır.

Əzizəğa Qəni-zadə: “Ermənistan tərəfinin Azərbaycan Ordusunun səbrini sınağa cəhd etməsi düşməne baha başa gələcək”

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək təxribat törətməyə, basqın etməyə cəhd göstəriblər. Düşmən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi və kənd sakinlərini güclü atəşə tutub. Sərhəddə törədilmiş bu təxribatlar düşmənin işğal siyasətinin davamıdır.

Bunu düşmənin təxribatları ilə bağlı fikirlərini bölüşən ehtiyatda olan polkovnik Əzizəğa Qəni-zadə AZƏRTAC-a açıqlamasında deyib.

Ə.Qəni-zadə bildirib ki, hücum nəticəsində Azərbaycanın hərbi qulluqçularından dördü şəhid olub, beş nəfər yaralanıb. Düşmən tərəf isə çoxsaylı itkilər verib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlıq nəticəsində düşmənin basqın cəhdinin qarşısı alınıb və qoşunlarımız tərəfindən görülən sərt cavab tədbirləri sayəsində çoxsaylı itkilərə məruz qalan düşmən geri oturdulub. Gecə döyüşlərində isə bölmələrimizin sərrast zərbələri ilə yenə də düşmənin canlı qüvvəsi, dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası məhv edilib. Ermənistanın silahlı qüvvələri bölmələrinin hərbiçilərimizə hücum etməsi və qəsdən mülki insanların, yaşayış evlərinin hədəfə alması məqsədyönlü xarakter daşıyır. Sərhəddə törədilmiş hərbi təcavüz rəsmi Yerevanı yürütdüyü işğal siyasətinin davamıdır.

“Sülh danışıqlarının aparıldığı bir dövrdə Azərbaycan ərazilərinə Ermənistan silahlı qüvvələri tərəfindən basqının həyata keçirməsinə, iriçaplı silahlardan, minaatanlardan və digər artilleriya silahlarından atəşlər açmasına, təbii ki, qoşunlarımız adekvat cavab verib. Lakin Ermənistan tərəfinin bu cinayətkar hərəkəti sülh prosesinə kölgə salır. Eyni zamanda, bu, itkilərə də gətirib çıxarır ki, həmin faktları düşmən tərəf nə qədər ustalıqla gizlətməyə çalışsa da bu, mümkün olmur. İtkilərin artması da öz növbəsində erməni ictimaiyyətində böyük narazılıqlara səbəb olur. Xüsusi vurğulamaq istərdim ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun səbrini sınağa cəhd etməsi ona çox baha başa gələcək. Ordumuzun iki gün ərzində həyata keçirdiyi adekvat cəza tədbirləri bunun əyani sübutudur”, - deyərək polkovnik bildirib.

YAP Gənclər Birliyi “Hər birimiz əsgərlik” adlı videokonfrans formatında tədbir keçirib

Iyulun 13 - də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribatla bağlı “Hər birimiz əsgərlik” adlı videokonfrans formatında tədbir keçirib.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində inkişafının yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, hazırda dünya çox çətin dönmə yaşayır. Koronavirus pandemiyasının geniş coğrafiyada yayılaraq bütün bəşəriyyətin beləsinə çevrildiyi bir zamanda mənfur düşmən öz işğalçılıq ənənələrinə sadiq qalaraq Tovuz rayonu istiqamətində sərhəd xəttində təxribat törətməmişdir. Bununla da Ermənistan tərəfi süni gərginlik yaradaraq yenə də qeyri - konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin işğalçının növbəti təxribatı olduğunu göstərmiş oldu. Lakin realıq ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır. Fərəhləndirici haldır ki, qısa müddət ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu bu gün Cənubi Qafqaz bölgəsinin ən güclü Silahlı Qüvvəsinə çevrilmişdir. Aprel döyüşləri, eləcə də Naxçıvan zəfəri və dünənki Tovuz rayonu istiqamətində sərhəd xəttində gedən döyüşlər bunu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz qarşısında dayanmış istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.

Daha sonra konfransda çıxış edən Milli Məclisin deputatları Şahin İsmayılov, Nəqif Həmzəyev, Cavid Osmanov və Jalə Əliyeva Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbiçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini vurğuladılar. Prezident İlham Əliyevin ordunun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirləri həyata keçirməsi sayəsində güclü Milli Ordumuz gündən-günə daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var.

12-13 iyul tarixlərində mənfur düşmənin atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutaraq hücumu keç-

məsi koronavirus pandemiyasına qarşı bütün dünya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərdi. Dünya birliyi təcavüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini pisləməlidirlər. Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır, deyərək bildirdi. Onlayn konfransda çıxış edən YAP Gənclər Birliyi sədrləri və fəal üzvləri Fərid Vaqifli, Sahil Hüseynzadə, Namini Namidə, Elvin Həsəlov öz çıxışlarında Yeni Azərbaycan Partiyasının fəal gənci kimi hər an döyüşə hazır olduqlarını, Vətən qarşısında övladlıq borcunu yerinə yetirməyə, doğrulduqları Vətən torpaqlarını göz bəbəyi kimi qorumaq üçün müzəffər bir gənc olduqlarını diqqətə çatdırdılar.



COVID-19-la mübarizədə beynəlxalq həmrəylik modeli

Almaz Osmanova: “Azərbaycan Prezidentinin dünya birliyini bir araya gətirən təşəbbüsünün dəstəklənməsi dövlət başçımıza inamın göstəricisidir”

Bütün dünya artıq aylardır ki, koronavirus “imtahnı” verir. Topsuz-tüfəngsiz atəş açan bu müharibədə Yer kürəsinin bütün qitələri “gözəgörünməz düşmən”lə vuruşmağa məhkumdur. Koronavirus - silahsız-sursatsız baş verən üçüncü dünya müharibəsidir, deyərdik. Ancaq koronavirusun gətirdiyi bəlalara baxmayaraq, bu gün bütün xalqımız adından böyük qürur hissi ilə bəyan etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fəvqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirmiş qalib Baş Komandandır. Belə ki, dövlət başçısının qəti tapşırıqları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkil, təraddüd etmədən ölkəmizin sərhədlərinin bağlanması dair qonşu dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilmişdir. Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açmışdır. Ölkə Prezidentinin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah operativ şəkildə çalışaraq, zəruri qərarları və tələbləri müəyyən etmiş, vaxtında Azərbaycan xalqına çatdırmışdır. Operativ Qərargah vasitəsilə hazırlanmış xalqa ünvanlanmış icazə sistemləri və qadağa qaydaları pandemiya şəraitində insanların həyat fəaliyyətinin idarə olunması və tənzimlənməsində mühüm rol oynamışdır.

Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Biz birlikdə güclüyük!” çağırışı real həyatda, ən çətin proseslərdə tələyüklü məsələlərin həllində özünün real gücünü və əhəmiyyətini isbat etmişdir.

Qeyd etmək istərdim ki, koronavirus pandemiyasının bu gün dünyada bir sıra qlobal itkilərə gətirib çıxardığı, dünyanı sosial-iqtisadi, humanitar problemlər qarşısında qoyduğu halda, Azərbaycanın bu istiqamətdə apardığı sistemli mübarizənin bir çox dövlətlər tərəfindən dəstəklənməsini müsbət dəyərləndirməklə, bunu ölkəmizin getdikcə artan nüfuzunun reallığıdır. Azərbaycanın dövlət başçısı İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü, tam mənada BMT dövlətinin dəstəyini qazanması deyilənlərin real sübutudur və bu təşəbbüsün dəstəklənməsində dövlət başçısının imici, onun nüfuzu böyük rol oynayır. Başa düşürlər ki, Prezidentin dünya birliyi çərçivəsində oynadığı rol, tutduğu mövqe bir çox dövlətlər tərəfindən dəstəklənir və bu onu göstərir ki, bu sahədə Azərbaycanın təcrübəsi zəngindir və bu təcrübədən faydalanmaq lazımdır. Bu günlərdə Azərbaycan dövlətinin



getdikcə artan nüfuzunun bir daha şahidi olduq. BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, etibarın növbəti göstəricisi oldu.

Dünyada koronavirus pandemiyasının dünyada tüğyan etdiyi ilk gündən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı regional və global səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı, təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu beləyə qarşı mübarizədə fəal iştirak etdi. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatında keçirilən Zirvə görüşü dünya siyasətçilərinin əsas mövzusunə, kütləvi informasiya vasitələrinin mənsəb xəbərinə çevrildi. 120 üzv dövlətin yekdil dəstəyi ilə dünyanı çalxalayan koronavirus pandemiyası ilə mübarizəyə həsr olunan Zirvə görüşündə Prezident İlham Əliyev açılış nitqi söyləyərək, koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini xatırladaraq, bu bəlanın və onun fəsadlarının aradan qaldırılması Hərəkəti üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğuladı. 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi Azərbaycan diqqəti COVID-19-a qalib gəlməyin mümkünlüyünə, bütün dünyanın üzünə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəldi və BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi atılan addımların davamı oldu. Nəticədə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsü 130-dan çox dövlət tərəfindən dəstək verilməsi bir daha ölkəmizin dünyadakı artan nüfuzunu əyani sübut etdi.

Bir məqama da toxunmaq istərdim ki, biz pandemiya dövründə Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslərin dünya ölkələri tərəfindən dəstəklənməsinə ilk dəfə şahidlik etmirik. Dünya ölkələri koronavirusla mübarizə mətdələri axtardığı bir zamanda Azərbaycan Prezidenti global ça-

ğırış etdi və dövlətləri vahid düşməne qarşı birlikdə mübarizə aparmağa səslədi. Ardınca aprelin 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVID-19” pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşləri təşkil edildi. Prezidentin hər iki təşəbbüsü çətin dövrdə global həmrəylik və birlik nöqtəyi-nəzərdən mühüm addım idi. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin təşəbbüsləri dünya ölkələrini “özünəqapanma sindromu”ndan xilas etdi və dövlətləri pandemiya-yə qarşı birgə mübarizə aparmağa ilhamlandırdı. Eyni zamanda, Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə global birliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib və 30-dan çox ölkəyə humanitar yardım göstərib. Bu vaxta qədər Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə donor ölkə kimi ehtiyacı olan ölkələrə 10 milyon dollar dəyərində yardım etdi.

Bir sözlə, bütün bunların arxasında heç şübhəsiz ki, Prezident İlham Əliyevin yürütdüyü pragmatik siyasət dayanır.

Məlum olduğu kimi, artıq iyulun 10-dan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında xüsusi sessiya başlayıb. İnənirəm ki, 10 iyul tarixində başlayan xüsusi sessiya koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsinə və bu global təhdidə qarşı beynəlxalq cavabın tapılmasında mühüm rol oynayacaq.

ALMAZ OSMANOVA,
YAP Zəngilan rayon
təşkilatının Qadınlar
Şurasının
sədri

“Bu, dünya ölkələrinin Prezidentimizə olan böyük etimadın göstəricisidir”

“Bu gün Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir. Məhz 130-dan çox dövlətlərin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi bu faktın təsdiqidir. Çünki Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu realıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir”. Bu fikri SİA-ya açıqlamasında YAP Sabunçu rayon təşkilatının Gəncəli Birliyinin sədri Qüdrət Əlipənahov deyib.



Q.Əlipənahov bildirib ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə təşkilatla sədrliyi öz üzərinə götürən zaman Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq: “Bu gün qururverici haldır ki, dövlətimizin başçısının bu təklifi yekdilliklə qəbul edildi və artıq 130-a qədər ölkənin bu təşəbbüslə dəstək verməsi bir daha təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycana inam və etimadı artırmaqdadır”.

“Dövlət başçımız dəfələrlə çıxış edərək bildirir ki, hər bir işdə birlik, həmrəylik nümayiş etdirək”, - deyən Q.Əlipənahov vurğulayıb ki, çünki biz xalq olaraq artıq BİRLİK, HƏMRƏYLİK nümayiş etdirmişik: “Bu günkü zamanda isə, dövlət başçımızın bütün çağırışlarına, karantin rejiminin qaydalarına əməl etməliyik. Ancaq bu gün özünü “müxadifətçi” qoyan vətəni, xalqı qrantlara satan “Milli Şura” adlandırılan anti-millî qurumun cinayətkar üzvləri pandemiyanın bütün dünyanı bürüdüüyü zamanda xalq arasında çaşqınlıq yaratmaq istəyirlər. Ancaq hələ də anlamırlar ki, xalq onları 2003-cü ildən arxivin zibilliyinə atıb. Xalqımız hər şeyi yaxşı görür və öz dövlət başçısının aparıldığı düşünülmüş siyasətinə dəstəkdir. Dövlət başçımızın dediyi kimi: “Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır”.

Q.Əlipənahov onu da bildirib ki, dağıdıcı müxalifət kimi bu təşəbbüsü dəstəkləməyən işğalçı Ermənistan olub: “Bütün dünya COVID-19-a qarşı mübarizədə global həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan global xarakter daşıyan bu təşəbbüslə qarşı çıxış etməklə BMT sisteminə və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə hələ də pul dilənməkdədir”. Q.Əlipənahov onuda vurğulayıb ki, bu bir reallıqdır ki, dövlət başçısının təşəbbüsləri global miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir: “130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi ölkəmizin, həm də dünyada artan reytinginin göstəricisidir. Ən əsas məqam isə, Azərbaycanın beynəlxalq həmrəylik sahəsində hər bir təşəbbüsü, o cümlədən ümumdünya miqyasında fəlakətə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təşəbbüsü ölkəmizin beynəlxalq əməkdaşlığa açıq, tolerant, demokratik, özünü dünya birliyinin bir hissəsi kimi dərk edən dövlət olmasından xəbər verir. Ölkəmiz belə bir addım atmaqla bir daha sübuta yetirdi ki, dünya birliyi üçün əhəmiyyət kəsb edən heç nə ona yad deyil. Sülh, əminlik, təhlükəsizlik, separatizm və terrorizmə qarşı barışmazlıq, dövlətlərin ərazi bütövlüyünə hörmət, ədalət və bərabərlik kimi bəşəri dəyərlərə dərinindən sədaqət Azərbaycan dövlətinin xarici siyasət sahəsində, beynəlxalq münasibətlər müstəvisində fəaliyyətinin fundamental prinsipləridir. İnənirəm ki, dövlət başçımız cənab Prezident İlham Əliyevin yeni təşəbbüsü həm amansız COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsində, həm də global miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq və diplomatiya tariximizə ümumdünya problemlərinin həllinə Azərbaycanın yeni və əhəmiyyətli töhfəsi kimi daxil olacaq”.

RƏFİQƏ KAMALQIZI

“Seoul City”: Ermənistanın hücumu təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır

Cənubi Koreyanın “Seoul City” qəzetinin ingilis və koreya dilindəki saytlarında Ermənistan silahlı qüvvələrinin Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribatı barədə məlumat yayıb. AZƏRTAC-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəşə tutulub.

Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb, Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.

Məqalədə Ermənistanın bu hücumu təcavüz, güc tətbiq etmək aktı və növbəti təxribat kimi qiymətləndirilib. Qeyd olunub ki, Ermənistan belə hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçıрмаğa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir. Habelə Ermənistan rəhbərliyi bu yolla yarıtmaz siyasət nəticəsində COVID-19-un Ermənistanda geniş ya-



Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeydsiz çıxarılmasını tələb edir.

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmasının növbəti sübutudur. Dünya birliyi COVID-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəs pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar global atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyil. Sonda beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırılıb.

Polkovnik Şair Ramaldanov: Azərbaycan Ordusunun layiqli cavabı nəticəsində düşmənin itkiləri daha çoxdur

Ermenilərin hər hansı istiqamətdə təxribat törəməsi haqqında Azərbaycan Ordusunun məlumatı var idi. Bilirsiniz ki, düşmənin dəfələrlə digər istiqamətlərdə təxribatlar törətməyə cəhdlər edib. Ancaq Azərbaycan Ordusunun bölmələri qabaqlayıcı tədbirlər görərək ermənilərin bu cəhdlərinin qarşısını alıb. Bunu Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuz istiqamətində təxribat törətmələrini AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ş. Ramaldanov qeyd edib ki, ümumiyyətlə düşmənin yerləşməsi və bütün hərəkətləri Azərbaycan Ordusunun bölmələri tərəfindən müşahidə olunur və nəzarətdə saxlanılır. Hər an lazımi tədbirlər görülür. Bundan başqa, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da irimiqyaslı təlimlərdən sonra şəxsi heyətin qarşısına tapşırıq qoyarkən bu məsələyə diqqət yetirib ki, erməni tərəfi hər an təxribat törədə bilər. Bu təxribata biz hazır olmalıyıq. Ondandır ki, bilirsiniz ki, Müdafiə naziri dəfələrlə cəbhə bölgəsinə gedib və orada vəziyyətlə yerində tanış olaraq lazımi göstərişlər verib. Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını almaq üçün hər an hazırdır. Düşmənin yəni Azərbaycan-Ermənistan sərhədində təxribat törətməyə cəhd göstərərək. İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Yəni, Azərbaycanın dövlət sərhədini pozaraq irəliləmək fikrində olub. Düşmənin bu təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən alınıb və orada döyüş gedib, artilleriya, minaatan silahlardan istifadə olunub. Nəticədə düşmənin itkiləri verərək geri çəkilib. Təəssüflə qeyd edək ki, Azərbaycan Ordusu da şəhid verib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.



“Amma bu gecə düşmənin bir daha Tovuz istiqamətində təxribat törətməyə cəhd göstərərək və dövlət sərhədini pozaraq ərazilərimizi ələ keçirmək istəyib. Lakin Azərbaycan tərəfi düşməni tələfata uğradaraq geriye çəkilməyə məcbur edib. Dövlət sərhədində bu təxribatın törədilməsinin səbəbləri ondan ibarətdir ki, Ermənistan Paşinyan ritorikası getdikcə güclənir. Artıq populizmlə dolu çıxış edən N. Paşinyan heç kim üçün maraqlı deyil. Digər tərəfdən, pandemiya dövründə Ermənistan sosial vəziyyət daha gərginləşib. Bu vəziyyət də daxili problemlərdən cəmiyyəti yayındırmaq üçün həmişəki kimi belə üsullardan istifadə edir. Yəni, düşmənin məqsədi dövlət sərhədində müəyyən gərginlik törətmək və diqqəti oraya yönəltməkdir. İkinci səbəb isə ondan ibarətdir ki, Ermənistan rəhbərliyinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərə müraciəti və onlardan yenə də silah-sursat dilənməsi olacaq. Düşünürəm ki, növbəti günlərdə bu haqda məlumat yayılacaq. Onların məqsədi KTMT-yə üzv dövlətlərin diqqətini problemə cəlb etməkdir. Ona görə də Ermənistan tərəfi Tovuz istiqamətində vəziyyəti gərgin saxlamaqla buna nail olmaq niyyətindədir. Ancaq bu düşmənin bəhəşə gəlir.”

Bilirik ki, düşmənin iyunun 12-si və 13-də törətdiyi təxribatlar zamanı bölmələrimizin adekvat cəza tədbirləri sayəsində çoxsaylı itkilərə məruz qalıb. Çünki artilleriya və minaatan atəşi saatlarla davam edib. Burada düşmənin itkisiz ola bilməz. Artıq Ermənistan rəhbərliyi faktları tam gizlətməyi bacarmır və məcbur olaraq bu itkiləri barədə öz saytlarında və sosial şəbəkələrində məlumatlar yerləşdirirlər.

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da dəfələrlə deyib ki, düşmənin hər hansı istiqamətdə təxribatının qarşısı çox ağır alınacaq və düşmənin üçün böyük itkilərlə nəticələnəcək. Bunu da biz dünənki və bu gün davam edən təxribatın qarşısını alanda gördük. Düşmənin layiqli cavabını alıb.”

Vüqar Bayramov: “Ermənistan sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır”

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücumu keçməyə cəhd göstərərək. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmənin geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyaraq, Ermənistanın təxribatına qətiyyətli cavab verilib.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Millət Vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.



Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Azərbaycanın sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsini təəssüf ki, həmin dairələr hələ də yumşaq desək həzm edə bilmirlər.

Deputat bildirib ki, Ermənistanın öz rəsmi statistikasına görə, düşmənin ölkədə hər 5 nəfərdən biri işsizdir. “Son aylar işsizlik səviyyəsində daha ciddi artımlar müşahidə olunmaqdadır. Beynəlxalq hesabatlarda isə Ermənistanın işsizlik səviyyəsi 30 faizdən az göstərilir. Xüsusən də gənclər arasında işsizlik səviyyəsi artmaqdadır. Rəsmi statistikada əhalisinin hər 4 nəfərdən birinin, beynəlxalq hesabatlarda isə hər 3 nəfərdən birinin yoxsul hesab olunduğu Ermənistan vəziyyət hazırda mürəkkəbdir və Paşinyan hakimiyyəti belə təxribatlarla problemi aradan qaldırmaq cəhd edir. Amma aydındır ki, bunlar hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur”, deyərək Vüqar Bayramov bildirib.

Vüqar Bayramovun sözlərinə görə, təəssüf ki, Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. “Görünən odur ki, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmənin mövzusunu qabartmağa və Ermənistanın müşahidə olunan sosial-iqtisadi problemləri gündəmdən çıxartmağa hesablanıb”, deyərək iqtisadçı-ekspert açıqlayıb. Millət vəkili bildirib ki, bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandır. SİA-nın məlumatına görə, COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi iyulun 13-də Azərbaycana gəlib. Kubalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.

Kubanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfəri Alfredo Nieves Portuondo jurnalistlərə müsahibəsində Azərbaycan və Kuba arasındakı münasibətlərin inkişafını qeyd edib. O bildirib ki, indiki zamanda Kuba özünə doğma hesab etdiyi Azərbaycana dəstəyini əsirgəmir. Bu səbəbdən Kubadan Azərbaycana böyük tibb personalı gəlib. Bu addım, eyni zamanda, həmrəyliyin göstəricisidir. Kubadan gələn həkim briqadasının rəhbəri Deysi Torres Avela vurğulayıb ki, briqada pandemiya qarşı mübarizədə Kubanın təcürübəsini bölüşəcək. O, həmçinin əlavə edib ki, Azərbaycana reallaşan bu səfər humanizmin göstəricisidir. Vurğulayıb ki, kubalı tibb işçiləri Azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dövləti ilə Kuba Respublikasının tibb işçilərindən ibarət böyük heyət Azərbaycanda pandemiya qarşı tədbirlərə cəlb olunublar. Bu heyət 3 ay müddətində Azərbaycanda olacaq. Qeyd edək ki, ümumilikdə, Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərirlər.



Bu il şəhid ailələrinə və əilliyi olan şəxslərə 1200 mənzil veriləcək

Son ilə ərzində şəhid ailələrinə və əilliyi olan şəxslərə evlərin verilməsi üçün müvafiq addımlar atılıb, artıq onlara 7900 mənzil verilib. SİA-nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihəsinə açıqlamasında deyib. Onun sözlərinə görə, 2018-ci ildə 600-dən çox, 2019-cu ildə 900 mənzil verilib. Bu il rekord sayda - 1500 mənzilin verilməsi nəzərdə tutulur. İndiyədək artıq 300 mənzil verilib, 200 mənzilin satın alınması artıq həyata keçirilib: “Düşünürəm ki, ilin sonundakı 1500 mənzili vətəndaşlara təqdim edə biləcəyik. Eyni zamanda, bu təbəqədən olanlara avtomobilin verilməsi də həyata keçirilir”.



A. Kərimov əlavə edib ki, indiyədək 3500 şəxs özünəməşğulluq proqramından faydalanıb. Onların 50 faizindən çoxu şəhid ailələri, məcburi köçkünlər və həssas təbəqənin nümayəndələridir. A. Kərimov bildirib ki, pandemiya dövründə 55 min ictimai iş yerinin açılması nəzərdə tutulmuşdu. Amma bu yerlərin artıq 90 minə çatdırılması nəzərdə tutulub. “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihəsinin tam versiyasını sizə təqdim edirik:

Müşfiq Ələsgərli: “Ermənistan daxili vəziyyət artıq böhranlı həddə çatıb”

“Fakt bundan ibarətdir ki, Azərbaycan beynəlxalq arenada silsilə uğurlar qazanır. Buna müvafiq olaraq, Ermənistan öz mövqelərini sürətlə itirir. Misal olaraq təkəzə yarım il ərzində baş verənləri göstərməklə, qeyd edilənləri isbatlamaq olar”. Bunu SİA-ya JuHi sədri, MŞ-nin sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, yaşadığımız günlərdə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilib: “Bu, çox böyük nailiyyətdir. Bundan öncə isə Qoşulma Hərəkatında Azərbaycanın təşəbbüsü ilə Zirvə toplantısı keçirilib. Azərbaycan bu qurumda sədrliyi həyata keçirir. Ölkələr COVID-19-la müdaxilədə çaşqın duruma düşdüləri bir vaxtda, Azərbaycanın təmkinli davranması, çaşqın duruma düşməməsi hər kəsi heyrləndirir. Təbii olaraq erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri qıcıqlandırır. Erməniləri narahat edən digər məqam, həm də, çoxtəmərləli şəkildə “Val-sinin məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simabəli ədalətli qərarlar qəbul etməsi, bunun qarşılığında Paşinyanın pat vəziyyətinə düşməsi xarici ermənipərəst dairələrə və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Ermənistanın daxili vəziyyət də artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Ermənistanın hökm sürən hərç-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları çirkin əməllərə sövq edir. İyulun 12-də cəbhə xəttində baş verən hadisələr dəbunun bariz nümunəsidir”.



Məşhur Məmmədov: “Ermənistanın təxribat törətməkdə məqsədi bəllidir”

“Təca-vüzkar Ermənistanın silahlı qüvvələri iyulun 12-də atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutaraq hücum keçiblər. Hamıya bəllidir ki, Ermənistanda aparılan yarıtmar və sistemsiz hakim siyasət nəticəsində ölkədə ağır sosial-iqtisadi vəziyyət höküm sürür.

Sərhədlərdə baş verən son hadisələr də Ermənistanın indiki rejiminin düşünülmüş təxribatıdır. Çünki Ermənistanın indiki rejimi həm ölkədaxili siyasətdə, həm də beynəlxalq münasibətlər və diplomatiya müstəvisində özü üçün yaranmış olan çətin və ağır vəziyyətdə çıxmaq üçün ölkədə ictimaiyyətin nəzər-diqqətini tamamilə başqa məsələlərə yönəltməyə çalışır”. Bunu SİA-ya Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

M.Məmmədov onu da bildirib ki, həmişə olduğu kimi bu dəfə də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə düşmənin hücum cəhdinin qarşısı qətiyyətlə alınıb, düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib və tələfat verərək geri oturdulub: “26 ildən çoxdur Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın hərbi və siyasi təxribatları yeni deyil. Dəfələrlə Azərbaycan və dünya ictimaiyyəti şahidi olub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini, xüsusilə də mülki vətəndaşlarımızı hədəf götürən hücumlar reallaşdırır, təxribatlar törədir. Və bununla da öz məqsədlərini həyata keçirmək üçün Ermənistan rəhbərliyi istənilən halda təcavüzkarlığını və işğalçı mahiyyətini ortaya qoyur”.

Ermənistanın budəfəki təxribatının məqsədlərinin aydın olduğunu deyən M.Məmmədov onu da vurğulayıb ki, ilk öncə Paşinyan ermənilərin ümidlərini doğrultmadı: “Ən əsas səbəb isə son vaxtlar Ermənistanın beynəlxalq səviyyədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Paşinyanın və Ermənistanın dövlət siyasətini faktlarla ifşa edilərək erməni cəmiyyətinə və beynəlxalq rüsvay olunmasıdır. Məhz Azərbaycanın uğurlarından qısqanclıq keçirən Paşinyan öelə təxribatlara etməklə erməni ictimaiyyətini ölkədə yaranmış problemlərdən yayındırmaqdır. Eyni zamanda, Azərbaycanın pandemiya dövründə beynəlxalq miqyasda diqqət mərkəzinə gəlməsi,



qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etməsi, dünyanın rəğbətini qazanması Ermənistan rəhbərliyində paxıllıq hisləri yaradır”.

“Ermənistan bu kimi təxribatlara əl ataraq üzv olduğu hərbi siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa cəhd göstərir” - deyən millət vəkili onu da vurğulayıb ki, bu təxribatı törətməklə Ermənistan rəhbərliyi eyni zamanda öz yarıtmar, gün-gündən nüfuzdan düşən siyasəti nəticəsində koronavirus pandemiyasının Ermənistanda geniş yayılması ilə ölkədə kəskinləşən sosial-iqtisadi böhran fonunda diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır: “Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir. Koronavirus pandemiyasına qarşı bütün dünya ölkələrinin çətin bir şəraitdə mübarizə apardığı bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərdi”. M.Məmmədov bildirib ki, Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır: “Ancaq Ermənistan təcavüzkar niyyətindən əl çəkməzsə, Azərbaycan mövcud beynəlxalq normalara uyğun olaraq istədiyi vaxt öz ərazi bütövlüyünün bərpa edilməsi və işğal altındakı torpaqları azad etmək hüququndan istifadə edəcək. Elə bu günlərdə yerli televiziyalara verdiyi müsahibəsində ölkədaxili və beynəlxalq auditoriyaya hesablanmış bir çox vacib mesajlar verdi. Dövlətimizin başçısı müsahibədən əvvəl mükəmməl bəyanatlar səsləndirdi”.

M.Məmmədov onu da deyib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı da törədilən təxribatla bağlı Ermənistanın çirkin və məkrli siyasət yürütdüyünü, bu isə Ermənistanı uçuruma aparacağını deyib: “Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan

öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünyənin gənə saatlarında və bu gün gecə düşməne vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbiçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq. Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətli və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.

Millət vəkili onu da bildirdi ki, bu təxribatın əsas səbəbi, dövlətimizin başçısının dediği kimi, bu gün keçirilən BMT Baş Assambleyasının xüsusi sessiyasının baş tutmasıdır: “övlət başçısı çıxışında bildirdi ki, son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atmasını Ermənistan paxıllığından qəbul edə bilmir: “Bizim təşəbbüsümüzə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birlişməsinə tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb. Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir”.

M.Məmmədov bütün çıxışlarında olduğu kimi, dövlət başçısının çıxışı zamanı da kəskin şəkildə bildirdi ki, ölkəmiz təcavüzə məruz qalıb, müdafiə olunmaq hüququmuzdur: “Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır. Ancaq Ermənistan təcavüzkar niyyətindən əl çəkməzsə, Azərbaycan mövcud beynəlxalq normalara uyğun olaraq istədiyi vaxt öz ərazi bütövlüyünün bərpa edilməsi və işğal altındakı torpaqları azad etmək hüququndan istifadə edəcək”.

RƏFİQƏ HÜSEYNOVA

Dünyaya səs salmış çağırış

Elnur Fərzəliyev: “Azərbaycan dünyada koronavirusla mübarizədə effektiv yollarını axtaran uğurlu modeldir”

Bu gün planetimiz və onun bir parçası olan Azərbaycan COVID-19 pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Hətta dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qalıb. Baş verən hadisələr bunu deməyə əsas verir. Lakin Azərbaycan Prezidenti ən çətin məqamda bütün sahələrdə olduğu kimi, ən qlobal problem olan COVID-19-la mübarizədə də nəinki milli səviyyədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım olaraq Azərbaycan Prezidenti, Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fəvqəladə Zirvə görüşü keçirildi. Qeyd etmək lazımdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirib. Və bunun davamı olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Qoşulmama Hərəkatının üzvləri bir araya gələrək mayın 4-də videokonfrans vasitəsilə ilk dəfə koronavirusla mübarizəyə həsr olunan “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Sırr deyil ki, COVID-19 pandemiyasının yayılmağa başladığı vaxtdan bu günə kimi beynəlxalq müstəvidə bu formatda və miqyasda konfranslar, birgə müzakirələr keçirilməyib. Bu da əlbəttə ki, Azərbaycan Prezidentinin təşəbbüsünə verilən növbəti qlobal dəstək deməkdir. Çünki Prezident İlham Əliyevin kritik məqamlarda verdiyi çevik və qətiyyətli qərarlar Azərbaycanı dünyada fərqləndirir.



Dövlət başçımızın təşəbbüslərinin dəstəklənməsi dünyada Azərbaycana olan inamın və etimadın göstəricisidir

Dövlət başçısının qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxışı da bundan xəbər verir. Qürurverici haldır ki, dövlətimizin başçısının bu təklifi yekdilliklə qəbul edilməsi və BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi bir daha təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycana inam və etimadı artmaqdadır.

Ermənistan bir daha dünya dövlətləri arasında özünü rüsvay etdi

Bu gözənilən idi. Çünki Azərbaycanın artan nüfuzu, sözünün eşidilməsi işğalçı ölkə olan Ermənistanı həmişə rahatsız edib, bu gün də edir. Çünki bütün dünya COVID-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sisteminə və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sisteminə və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi.

Eyni zamanda, onu da xatırlatmaq istərdim ki, iyunun 18-də Prezident İlham Əliyevin iştirak etdiyi Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində bir daha Ermənistan dövlətinin işğalçılıq siyasətini qlobal müstəvidə ifşa etmişdi. Dövlət başçısı Sammitdə danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, “Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır” deməklə Paşinyana növbəti dəfə tarix dərsi keçdi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldığını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar kö-nüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərdiyini və bu işin davam etdirildiyini bildirib.

Göründüyü kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədlə şəkildə pul dilənir. Zirvə görüşündə Ermənistan və onun havadarlarının bütün söylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlət təmsil olunduğu Zirvə görüşündə Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. Ancaq 130 ölkələr Azərbaycan dövlətinin qlobal həmrəyliyinə dəstəklədi, çünki belə bir zamanda həmyerlik çağırışlarına böyük ehtiyac duyulur və Prezident İlham Əliyev məhz belə liderlərdəndir ki, çətin məqamlarda onun söylədiyi hər söz, hər kəlmə, irəli sürdüyü hər ideya bəşəriyyət tərəfindən qəbul olunur, sayğı ilə qarşılanır, dəstək qazanır. Bax, budur LİDERLİK, budur çətin anların Prezidentini olmaq, budur xalqın, bütönlüklə dünya dövlətlərinin belə bir zamanda etimadını, inamını qazanmaq. Artıq BMT Baş Assambleyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci xüsusi sessiyası iyulun 10-da işə başlayıb.

İnanırıq ki, Prezident İlham Əliyevin yeni təşəbbüsü həm amansız COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsində, həm də qlobal miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq. İnanırıq ki, sessiyanın pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinə artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcək.

ELNUR FƏRZƏLİYEV,
YAP Ağsu rayon təşkilatının Gənclər Birliyinin sədri

“Cəmil Həsəniyə məsləhət görərdim ki,....”

“Pandemiya sağlamlığımıza, həyatımıza vurduğu zərərlər, yaratdığı fəlakətlərlə bərabər bizə dərslər də verir. Başlıcası, kimin kim olduğunu, kimin bu təhlükəli xəstəliyin məhv edilməsi, yenilməsi üçün çalışdığını, kimlərin isə koronavirusun dəyirmanına su tökdüyünü, insan taleyi ilə oynadığını göstərdi və göstərməkdə davam edir”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərlı deyib.

Partiya sədrinin sözlərinə görə, ölkəmizdə çox ciddi antivirus tədbirlərinin həyata keçirildiyinin hər birimiz şahidiyik: “Bütün mübarizə prosesləri göz önündədir, şəffafdır. Prezident İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fədakar fəaliyyətləri, böhranlı vəziyyətdə ortaya qoyduqları yüksək idarəetmə bacarığı bizi böyük itkilərdən xilas etdi. Ölkə rəhbərliyinin vətəndaşlarımızın, iş adamlarının, iqtisadi subyektlərin itkilərinin qarşılınması, minimuma endirilməsi üçün atdığı addımlar dövlətimizin siyasəti-



nin təməlinə, insan, onun rifahı və sağlamlığının dayandığını əyani şəkildə göstərir.

Lakin bütün dünyada bu bəşəri bəla ilə mübarizə aparıldığı bir dönmədə radikal müxalifət, xüsusilə də “Milli Sura” adlı antimillli bir qurum çirkin əməllərindən əl çəkmir, cəfəng və mənasız iddialarla ölkəmizdə insanların sağlamlığının qorunması ilə bağlı görülən işlərə qara yaxmaqla məşğuldur.

Dünən “Azad söz” adlı bir internet kanalında Şuranın başbiləni Cəmil Həsəniyə qulaq asdıqca, bu adamın professorluğuna böyük şübhə yaranır. Sərt karantin rejiminə qarşı çıxış edən bu alim belə tədbirləri yetersiz

və qanunsuz adlandırır. Əvvəla, həkim və hüquqşünas olmadığı halda, belə qeyri-peşəkar fikirlər səsləndirmək, özü mənasızdır. İkincisi, tez-tez arxivlərə baş vuran tarixçi Cəmil Həsəniyə məsləhət görərdim ki, oradakı rəflərdən pandemik vəziyyətlərlə əlaqədar beynəlxalq konvensiyalara da bir nəzər salsın. Məhz həmin sənədlərdə hərəkətlərin məhdudlaşdırılmasının, epidemiya şəraitində infeksiyanın sürətinin azaldılmasına xidmət edən ən etibarlı tədbirlərdən biri kimi zəruri hesab edilir. Bundan savayı, istər Cəmil Həsəni, istərsə də onun digər dostları bilməlidirlər ki, karantinlə bağlı istənilən qərarlar epidemioloji vəziyyətin dərin təhlili-nə əsaslanan mütəxəssis rəylərinə əsasən verilir. Əgər C.Həsəni hələ də özünü müəllim hesab edirsə və vətəni Azərbaycana zərər qədər də fayda vermək istəyirsə, qoy onu eşidənlərə maska taxmağı, məsafə saxlamağı, əllərini yumağı tövsiyyə etsin. Amma bilirəm ki, nə o, nə də qonağı olduğu telekanal bunu etməz. Onların istədiyi - Azərbaycanda vəziyyətin pisləşməsidir. Bunu isə heç yuxularında da görməyəcəklər”.



Təhmasib Novruzov

Maskalı və “maska”lı dünya

Aylardır ki, bütün dünya koronavirus deyilən belədən, onun bəşəriyyətə, insanlığa, indiki sivilizasiyaya vurduğu və hələ vura biləcəyi zərərlərdən danışır. Və koronavirusdan danışan kimi adamın yadına ilk olaraq maska düşür. Bu da təbii bir şeydir. Çünki virusların “kral”ından qorunmağın ən əsas vasitəsi maskadır. Rəngbərəng maska biznesi də inkişaf etməkdədir. Ağ, qara, mavi... Yəqin ki, rəngbərəng maska biznesi inkişaf etdikcə, rənglərin sayı da artacaq. Bir sözlə, indi bütün dünya maskaya bürünüb. Başqa sözlə, dünyamız maskalanıb. Bu, məsələnin həqiqi tərəfidir. Amma maskalanmaq sözünün bir də məcazi mənası var axı! Əsl simasını gizlədib, özünü mələk kimi göstərənlərə də məcazi olaraq maskalı adamlar deyirik.

Bu maska məsələsi o qədər şöhrət qazanıb ki, hətta maskalanma məsələsinə həsr edilmiş filmlər də çəkilib: “Maskalı balo”, “Maskalı beşlər” və s. Yeni dediyim odur ki, bu həqiqi maska hələ koronavirusdan (yeni COVID-dan) əvvəl də var idi və kifayət qədər “nüfuz”a da malik idi. Amma viruslar “kral”ı onu daha da məşhurlaşdırdı və indi olub dünyanı bir nömrəli xilaskarı. Yox, kimlərsə düşünməsinlər ki, maska istehsal edənlərin sifarişləri ilə bu günümüzün “qəhrmanı”nı reklam etmək istəyirəm. Zətən onun heç reklama ehtiyacı da yoxdu. Hər gün, hər kəs, hər dəqiqə koronavirusdan danışır və təbii ki, o saat maska da yada düşür və ondan da danışılır. Belədən maskanın reklamına nə həccət?

Mənim yazmaq və demək istədiyim məsələ gerçək deyil, məcazi maska ilə bağlıdır. Yüz illər idi ki, rusun bayrağı altında dünyadan xəbərsiz yaşayırdıq. Axır ki, ötən əsrin sonuncu onilliyində imperiya boyunduruğundan xilas olub, müstəqil olduq. Çıxdıq dünyaya və nə görək yaxşıdı? Bütün dünya haqdan, ədalətdən, bərabər hüquqluluqdan, insan haqlarından danışır. Biz də başladıq Sovet hökumətin, kommunist rejimin söyməyə ki, ay dadi-bidad, dünya haqq-ədalət üzərində qurulub, bunlar bizi qapayıb imperiyanın siyasətinin qələbə, qalması bixəbər və dünyanın gül kimi insanlıq, haqq-ədalət savaşından bixəbər qalmışdıq. Dərhal da üz tutduq qərbə tərəf. O da ona görə ki, haqq-ədalət haqqında daha çox qərb dövlətləri danışır və dünyanı da inandırmağa çalışırdı ki, onların məqsədi hər kəsin bərabər hüquqlu insan kimi rahat yaşamasını təmin etməkdən ibarətdir. Nə gözəl? 800 il əvvəl Şeyx Nizami “İskəndərnamə” poemasında arzuladığı dünyanın qurulmasını kim istəməz ki? Başladıq demokratiya, insan haqları, azad cəmiyyət, açıq cəmiyyət, daha nə bilim hansı terminlərdən gen-bol danışmağa. Niyə də danışmayaq axı? Min illərdi yaşadığımız böyük bir məmləkəti güclülər, daha doğrusu hiyləgərlər hissə-hissə bölüb, böyük şairimiz Bəxtiyar Vahabzadənin təbircə desək, hər bir tərəfdə tütüldür. Dedik yəqin dünya bu tarixi haqsızlıqlara da ədalətlə baxacaq və bəşəriyyətə böyük dühalar bəxş edən bu millətin də haqqı özünə qaytarılacaq. Beləcə rüyaya qapılıb başladıq qərbin dediklərini tutuqşu kimi təkrarlamağa. Ha gözələdik ki, Qarabağ məsələsindən başlayıb, bu millətin hüquqları zaman-zaman bərpa olunacaq, amma hardan?

BMT-nin TŞ-si dörd qətnamə qəbul elədi, qoydu səyfinə. Başqa dövlətlərlə bağlı qəbul edilən qətnamələrin mürəkkəbi qurumamış icra olunduğu halda, bu qətnamələrin hamısı səyfdə tozlanmaqdadır. Xristian olan erməninin uydurma soyqırım iddiasını tanıyan qərb dövlətləri, gözələrinin qarşısında baş verən Xocalı qətləminə, ən yaxşı halda təəssüflənirlər və o da hansısa bir siyasi maraqları olanda. Okeanın o tayından gəlib Suriyada (Hələ Liviyanı, Misiri, Əfqanıstanı, İrakı demirəm) ədalət(?) bərpa etmək istəyirlər, bu ölkənin burnunun ucunda olan Türkiyə məsələyə müdaxilə edəndə ona hücum edirlər ki, başqa ölkənin daxili işlərinə (?) müdaxilə edir. 130 minlik erməninin torpaqlarımızda ikinci dövlət qurmaq istəyinə “isti qan”la yanaşan dünya, cənubda 35 milyonluq Azərbaycan türkünün milli hüquqları uğrunda savaşını görmədən gəlir, Çində 10 milyonluq Uygur türkünün qanına qəltan edirlər, yenə dünya susur.

Xülasə, belə misallardan çox sadalamaq olar. İndi oğulsan gücünü topla, ermənilərin işğal elədiyi torpaqlardan suverenliyi-ni bərpa etmək istə. At gedəcək, örkən sürünəcək dalınca: ay amandı, qoymayaq, zavallı, əzabkeş erməni xalqının hüquqları pozulur. Otuz ildə bir milyon azərbaycanlının hüquqlarını görmədən gələnlər elə şivən qoparacaqlar ki, gəl görəsən. Bunları niyə sadalayırıq? Bilənlər onsuz da bilir. Bilməyənlər də bilsin ki, sözdə mələklərdən danışan indiki dünyanın ədalətinə inanmaq sadələşliləkdir. İndi dünya virusdan qorunmaq üçün maskalanır.

Amma bu dünyanın dünən “maska”sı olub, indi var, sabah da olacaq. Virus maskalarının ömrü koronavirusun ömrü qədər olacaq. Həm də bu maskalar bizi ölümcül virusdan qorumaq kimi mühüm məqsədə “xidmət”edirlər. Məcazi dediyimiz “maska”nın ömrü isə sonsuzdu. Nə qədər dünya var, nə qədər insan cildində iblislər dünyada güc sahibidir, bu “maska” da onlarla daim birlikdə olacaq. Bir fərq var: həqiqi maska bəşəriyyəti, insanlığı xilas etməyə, məcazi “maska” isə insanlığı, bəşəriyyəti yeni-yeni faciələrə düşür etməyə xidmət göstərir. Allah bizi maskasız dünyaya qovuşdursun. Həm həqiqi, həm də məcazi - hər ikisini nəzərdə tutaram. Bir bioloji sağlamlığımıza qaytmaqla, o biri isə dünyamızın mənavi sağlamlığa qovuşması ilə. AMİN deyin ki, hər nəfəsdə bir səbəb var...

Əli Kərimlini kim və niyə himayə edir?

Cəbhədə yaranan gərginliklərdə bütün ölkə əhalisinin V dini inancından V milli mənsubiyyətindən və hətta siyasi düşüncəsindən asılı olmayaraq hər kəsin düşməne və işğalçı ölkənin dəstəkçilərinə qarşı birləşdiyi V həmrəylik sərgilədiyi bir vaxtda AXCP sədri Əli Kərimlinin özü dediyi kimi “ev dustağının” bu gün sosial şəbəkələrdən təxribat xarakterli bəyanatlar səsləndirməsinin arxasında, yenə də erməni lobbisi və ona yaxın çevrələr dayandığı bəllidir. Ordumuzun şücaətindən V xalqımızın güclü iradəsindən və bilavasitə möhtərəm cənab Prezidentin qətiyyətli V prinsipial V güclü və qüdrətli dövlətçilik ideyalarına əsaslanan siyasətindən narahatçılıq keçirərək Əli Kərimli kimi şəxsləri ölkədə təxribat və sabotaj xarakterli rəylərin yaranması üçün yenə də öz iblis simasını göstərməkdədir. Təəccüb də doğurmur.

Çünki bu o Əli Kərimlidir ki, hər zaman Azərbaycana qarşı bərk düşmən mövqedə olan qüvvələrlə iş birliyində olub. Kifayət qədər faktlara əsaslanan amillərdən biri də budur ki, birillik AXCP-Müsavat hakimiyyətinin bəzi təmsilçiləri istər iqtidarda olduqları dövrdə, istərsə də müxalifətdə olduqları zaman yalnız anti-millli, dağıdıcı mövqe tutaraq, Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstərirlər.

Ermənipərəst PİN (People in Need) təşkilatı Əli Kərimlinin himayədarıdır

Xalqımızın vahid düşməne qarşı səfərbər olduğu bir vaxtda V bütün dünyanı ağuşuna alan koronavirusa qarşı birlik V həmrəylik nümayiş etdirdiyi bir vaxtda hər kəsin qüdrətli ordumuza dəstək olmağa çalışdığı halda Əli Kərimli bütün bu meyarların əksinə hərəkət edir və bütün imkanlarıyla V partiyasına daxil olan gənclərin ölkədə fikir ayrılıqlarının yaranması üçün dəridən qabıqdan çıxır. Əli Kərimlinin atdığı bütün addımlar V səsləndirdiyi bütün fikirlər bu amala xidmət edir.

Siyasi politoloqların sözlərinə görə,



Azərbaycana qarşı olan və Əli Kərimli illərdir ki, daha çox Çexiyada olan ermənipərəst PİN (People in Need) təşkilatı ilə əlaqə yaradır. Deyilən məlumata görə bu təşkilat erməni lobbisinin təsiri altındadır və təşkilatın rəhbərliyində də ermənilər təmsil olunub. PİN Dağlıq Qarabağı erməni ərazisi kimi tanıyır. Bu təşkilatın rəhbərliyi mütəmadi ermənistana və Yerevana səfər edir. Üstəlik PİN ermənistanda dövlət abadlığına quruculuq və inkişafa xidmət edən təşkilatlara maliyyə ayırdığı halda Azərbaycanda ancaq Əli Kərimli və onunla eyni siyasi düşüncədə olan dövlət və ölkə əleyhinə olan şəxslərə maliyyə ayırmaqdadır. Əli Kərimli isə bütün bunların qarşılığında bölücülük etmək V insanlar arasında çəşqinliq yaratmaqla məşğuldur. Cəbhədə baş verən gərgin anlarda bütün ölkənin vahid düşməne qarşı mübarizə apardığı hal-

da Əli Kərimli insanları bu mübarizədən soyutmağa çalışır. Bu adam ilk öncə Qarabağda gedən döyüşlərin doğru olduğunu bəyan etdi. Ə.Kərimli sosial şəbəkələrdə ilk öncə bildirir ki, “Qarabağda gedən döyüşləri iqtidarlı-müxalifətli, bütün xalq dəstəkləyir” bəyanatından dərhal sonra günün ikinci yarısında isə verdiyi bəyanatın tam əleyhinə danışmağa başlayıb. Çünki Əli Kərimlinin verdiyi bəyanat dərhal Ermənistan mətbuatının bir nömrəli xəbəri-nə çevrilir. Bu təsadüfdirmi? Xeyr! Əli Kərimli bilir ki, onun verdiyi bəyanatları düşmən mediası yaya bilər? Çox yaxşı bilir. Bunu 4 aprel döyüşləri zamanı da etmişdi, bu gün də eyni ssenari ilə hərəkət edir.

Vicdansızlıq, satqıncılıq Əli Kərimlini qanındadır

Belə bir məsələ var: “Qanın it, elə erməni qanına bulaşsın”. O zaman nə ola bilər. Özünüz fikirləşin, 4 aprel döyüşləri ilə bağlı Əli Kərimlinin verdiyi bəyanatlar əgər düşmənimiz erməniyə və onun milli maraqlarına xidmət etməsəydi, ermənilər onu öz mediasında yayardı? Elə bu argument Əli Kərimlinin ermənilərə xidmət etdiyini başa düşməyə kifayət edir. Uzun illər ərzində öz liderinə, dostlarına, silahdaşlarına xəyanət edən Əli Kərimli bu dəfə Vətəninə xəyanət etmiş oldu! Bunu ondan hər bir kəs gözləyirdi.

Əlbəttə ki, belə bir ərəfədə öz rəşadətli ordusunun, əsgərlərinin, eləcə də Ali Baş Komandanının ətrafında sıx birləşdiyini əməli nəticələrlə sübuta yetirən müxtəlif sosial təbəqələrin nümayəndələri, ziyalılar, gəncləri satqın və xəyanətkar Əli Kərimlinin ya həbs olunmasını, ya da halda isə ölkədən həddudlarından çıxarılmalıdır.

Rəfiqə HÜSEYNOVA

Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalına hazırlıq

“Dağlıq Qarabağ lokal münaqişə kimi XX əsrin sonlarında erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S. Qorbaçovun elan etdiyi “aşkarlıq və yenidənqurma dövründə başladı. Erməni separatçı-terrorçu təşkilatları “Qarabağ Komitəsi”, “Krunk” “Miatsum” (birləşmə) hərəkatını formalaşdırdılar. Bu hərəkatın arxasında Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya erməniləri dururdu. 1988-ci ilin fevralınd İrəvanda və Xankəndində separatçılar və erməni millətçiləri mitinqlər keçirdilər. Lokal münaqişəyə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasəti səbəb oldu. Ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı”

1987-ci ilin sonunda Ermənistan Sovet Sosialist Respublikası (aşağıda Ermənistan SSR adlandırılacaq), Azərbaycan Sovet Sosialist Respublikasının (aşağıda Azərbaycan SSR adlandırılacaq) Dağlıq Qarabağ Muxtar Vilayətinin (aşağıda Dağlıq Qarabağ adlandırılacaq) ərazisinə öz iddialarını açıq-aşkar elan etdi. Bu, azərbaycanlıların Ermənistan SSR və Dağlıq Qarabağdan kütləvi şəkildə qovulmasına, eləcə də Dağlıq Qarabağın Azərbaycan SSR tərkibindən birtərəfli ayrılmasına yönəlmiş bir sıra qanunsuz qərarların qəbul olunmasına təkan verdi.

Dağlıq Qarabağ lokal münaqişə kimi XX əsrin sonlarında erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S. Qorbaçovun elan etdiyi “aşkarlıq və yenidənqurma dövründə başladı. Erməni separatçı-terrorçu təşkilatları “Qarabağ Komitəsi”, “Krunk” “Miatsum” (birləşmə) hərəkatını formalaşdırdılar. Bu hərəkatın arxasında Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya erməniləri dururdu. 1988-ci ilin fevralınd İrəvanda və Xankəndində separatçılar və erməni millətçiləri mitinqlər keçirdilər. Lokal münaqişəyə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasəti səbəb oldu. Ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar SSRİ-nin dağılması, erməni millətçilərinin əl-qolunu tamamilə açdı. 1991-ci ilin sonu 1992-ci ilin əvvəllərində münaqişə hərbi mərhələyə keçdi. Ermənistan Azərbaycanın ərazisində döyüş əməliyyatlarına başladı. 1992-1993-cü illərdə Azərbaycan ərazisinin bir qismi, o cümlədən Dağlıq Qarabağ və bir neçə ətraf rayonlar Ermənistan tərəfindən işğal olundu. Azərbaycana qarşı başlanan bu müharibə nəticəsində minlərlə insanlar həlak oldu, xəsarət aldı. Yüz minlərlə insanlar qaçqın düşdü və digər yerlərə köçürülmək məcburiyyəti ilə qarşılaşdılar. Minlərlə insanlar itgin düşdülər. Bu müharibə ərzində ağır beynəlxalq cına-yətlər törədilmişdir. Ümumiyyə-

yətlə, bu münaqişənin hüquqi və siyasi həlli yolları Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrində, habelə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-in) və digər beynəlxalq təşkilatların bu məsələyə aid olan sənədlərində əksini tapan beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Bu sənədlərdə, digər məsələlərlə yanaşı, təsdiq olunur ki Azərbaycan Respublikası ərazisinin işğalı Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün ciddi pozulması deməkdir.

Beynəlxalq sülh və təhlükəsizlik vəzifələrini öz üzərinə götürən Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələrinə və digər müvafiq sənədlərinə məhəl qoymamaqla Ermənistan, dağıdıcı və militarist siyasətinin həqiqətən kim tərəfindən aparıldığını açıq-aşkar nümayiş etdirir.

Azərbaycan Respublikasına “ermənilərə qarşı irqi nifrət və dö-

zünsüzlük yaymaq, anti-erməni təbliğatı aparmaq” ittihamı irəli sürən Ermənistan, heç nəyə məhəl qoymadan bütün ərazisini qeyri-ermənilərdən təmizləyərək mono-etnik ölkəyə çevrilmişdir. Ermənistan fərgli olaraq, Azərbaycan Respublikası öz etnik müxtəlifliyini bu günə kimi qoruyub saxlayır.

Azərbaycana qarşı müharibəyə başlayan və buna görə əsas məsuliyyəti üzərində daşıyan Ermənistan, uzunmüddətli münaqişəyə son qoymaq naminə regionda sülhün bərpası, təhlükəsizlik və sabitlik yaratmaq əvəzinə, münaqişənin artırılmasına üstünlük verir. Bu da öz növbəsində, gözənilməz nəticələrə səbəb ola bilər. Yuxarıda göstərilən memorandum və digər sənədlərdə əks olunan Ermənistanın mövqeyi, onu deməyə əsas verir ki, Ermənistan tərəfi, barışıq və sülh naminə, doğru və səmərəli addımlar atmaq fikrində belə deyil.

Ermənistanın təxribat xarakterli mövqeyi və döyüşkən ritorikası, hazırkı sülh söylərinə və münəşirinin siyasi yolla həlli perspektivlərinə meydan oxumaq, təcavüzkar müharibə təbliğatı aparmaq, Azərbaycan Respublikası tərəfindən - regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaratmaq kimi qiymətləndirilir.

Aşağıda göstərilən məlumatlar Ermənistanın tarixi, etnik və dini xurafatına əsaslanmış, öz ölkəsi ilə bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində mono-etnik mədəniyyəti yaradılmasına yönəlmiş, təcavüzkar, işğalçı və diskriminasiya siyasətini nümayiş edir

Dağlıq Qarabağ lokal münaqişə kimi XX əsrin sonlarında erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S. Qorbaçovun elan etdiyi “aşkarlıq və yenidənqurma dövründə başladı. Erməni separatçı-terrorçu təşkilatları “Qarabağ Komitəsi”, “Krunk” “Miatsum” (birləşmə) hərəkatını formalaşdırdılar. Bu hərəkatın arxasında Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya erməniləri dururdu. 1988-ci ilin fevralınd İrəvanda və Xankəndində separatçılar və erməni millətçiləri mitinqlər keçirdilər. Lokal münaqişəyə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasəti səbəb oldu. Ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı.



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

minasiya siyasətini nümayiş edir Bu baxımdan, Azərbaycan ümid edir ki beynəlxalq ictimaiyyəti Ermənistanı onun dağıdıcı siyasətin həyata keçirilməsinə son qoymaqda, ümumi qəbul edilmiş norma və prinsiplərinə hörmət etməkdə, münaqişənin davamlı həllini tapmaq üçün vicdanla danışıqlar aparmaqda inandıracaq.

Hadisələrin xronologiyasına öz şərhlerini verərək, Ermənistan tərəfi adətən faktiki vəziyyət ilə bağlı bir sıra mühüm amillər haqda susur. Münaqişənin hazırkı mərhələsinin başlanğıcı Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsi Xankəndi və Ermənistan azərbaycanlılara qarşı 1988-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnən hücumlarla başlandı.

20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər 22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesinde yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

Vahid Ömərov, f.ü.f.d.dos.



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

14 iyul

Son səhifə

**“Tottenham”li futbolçunun
qardaşı güllələndi**



“Tottenham”in futbolçusu Serj Oryonun qardaşı Kristofer Oryo güllələnib. Qol.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhər saatlarında Fransanın Tuluza şəhərindəki gecə klubunun yaxınlığında baş verib. Oryonu xəstəxanaya apar-salar da, həyatını xilas etmək mümkün olmayıb. Polis ha-disə ilə bağlı araşdırma aparır. Qeyd edək ki, 26 yaşlı Kris-tofer Oryo həvəskar liqada çıxış edirdi.

**Gədəbəydə əmisini öldürməkdə
şübhəli bilinən şəxs tutulub**

İyulun 12-də saat 17 radələrində Gədə-bəy rayonunun Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşa-dığı ünvanda qəsdən öldürülməsi, arvadı Sənubər İsgəndərovanın isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxa-naya yerləşdirilməsi barədə prokuror-luğa məlumat daxil olub. Gədəbəy Ra-yon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri-nə və meyitə baxış keçirilib, digər pro-cessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edi-lib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

İlkin istintaqla cinayətin mərhum Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərov tərəfindən şəxsi münasi-bətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Pro-kurorluq və polis əməkdaşları tərəfin-dən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticə-sində Arzu İsgəndərov Cinayət Mə-cəlləsinin həmin maddələri ilə nə-



zərdə tutu-lan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda ci-nayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

**“Messi əbədi
Barselona”da qalacaq”**



“Barselona”nın presiden-ti Xosep Bartomeu növbəti dəfə koman-danın kapitanı Lionel Messinin klubdakı taleyi ilə bağlı danışıb. Qol.az xəbər verir ki, o, “Mundo De-portivo”ya açıqlamasında argenti-nalı hücumçunun karyerasını “Bar-selona”da başa vuracağına şübhə etmədiyini deyib: “Messi ilə danı-şırıq və danışacağıq. Tarixin ən yaxşı oyunçusudur. Əla formada-dır. Onun “Barselona”da qalacağı-na şübhəm yoxdur. Messi karye-rasını bitirdikdən sonra da burada qalacaq”.

Qeyd edək ki, İspaniya mət-buat bir müddət əvvəl Messinin “Barsa”dan ayrılacağını, onun klub prezidenti ilə yola getmədi-yini yazmışdı.

Koronavirus beyinə necə yayılır?

İngilis alimləri koronavirus infeksiyasının xəstələrdə ağırlaşmalara, məsələn, deliriya, beyin iltihabı, insult və sinir zədələnmələrinə səbəb ola biləcəyini aşkar edib. Milli.Az xəbər verir ki, mütəxəssislər “Brain” jurnalında yayımlanan elmi məqalədə xəstəliyin insan beyninə təhlükəsindən danışır.

Tədqiqatlar zamanı alimlər yoluxan xəstələrdə kəskin yayılmış ensefalomielitin nadir və ölümcül vəziyyəti tapıb. Koronavirus olan bəzi xəstələrdə respirator əlamətlər olmayıb, lakin xəstəliyin əsas təzahürü nevroloji pozğunluqlar şəklində özünü göstərmiş. Alimlərin fikrincə, bu, 1918-ci il qrip pandemiyasından sonra keçən əsrin 20-30-cu illərində letargiya ensefalitin yayılması-na bənzəyir.

Həkimlər koronavirusa yoluxmuş 16 yaşdan 85 yaşa qədər 43 xəstənin nevroloji simptomlarını təhlil edə-rək 10 ensefalopatiya - müvəqqəti beyin disfunksiyası, beyin iltihabının 12, insultun 8, sinir zədələnməsinin 8 hadisəsini müəyyən edə biliblər.

Eyni zamanda, elm adamları beyin-onurğa maye-sində virus aşkar etməyib, bu o deməkdir ki, koronavi-rus beyinə birbaşa təsir edə bilməz. İnfeksiyanın səbə-bi ilə nevroloji pozğunluqların inkişaf mexanizmi na-məlum olaraq qalır. Lakin elm adamları güman edir ki, beyindəki fəsadların səbəbi immun sisteminin patoge-nə cavabıdır. (publika.az)

Başsağlığı

“Ses” qəzetinin Baş redaktoru Bəhruz Quliyev və kollektivi qəzetin əməkdaşı Rövşən Rəsulova və ailəsinə veteran jurnalist Firudin Rəsulovun vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir. **Allah rəhmət eləsin.**

“Ses” qəzetinin Baş redaktoru Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının Ağsu rayon təşkilatının sədri Əli Hüseynova qardaşı Ədalət müəllimin vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir. **Allah rəhmət eləsin.**

**“Nar” və TƏBİB
“Günün Qəhrəmanları”
müsabiqəsinə start verir**



TƏBİB
Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi

“Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemi-yası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etmə-yə davam edən insanları ictimaiyyətə tanımaq üçün “Gü-nün Qəhrəmanları” müsabiqəsinə

start verir. Müsabiqə pandemiya ilə mübarizə dövründə gündəlik işlərini icra edərkən həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək. Bu cür hekayələrin üzə çıxarılmasında məqsəd həm əhali arasında qəhrəmanları tanımaq, həm də sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır.

Müəlliflər yazılarının əsas qəhrəmanı olaraq, başda həkimlər olmaqla, online dərslərlə şagirdlərinə təhsil verməyə davam edən müəllimləri, polisleri, market-dərlə çalışan əməkdaşları, çatdırılma xidməti göstərənləri, müştəri xidmətlərinin lərdə çalışan əməkdaşları, çatdırılma xidməti göstərənləri, müştəri xidmətlərinin nümayəndələrini, xüsusi rejimli xəstəxanalardan reportaj hazırlayan jurnalistləri, könüllü yardım qrupu yaradan insanları, ümumilikdə pandemiya dövründə vətəndaşlara xüsusi əmək göstərən hər kəsi seçə bilərlər.

Müsabiqənin şərtləri:

1) Müsabiqə həm jurnalistlər, həm də sosial media istifadəçiləri üçün açıqdır.
2) Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsədən yayımla bağlı razılığın alınmasıdır.
3) Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.
4) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz di-lindən də yazıla bilər.

5) Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.
6) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləş-dirdikdən sonra müvafiq linklə bərabər media@azerfon.az elektron ünvanına göndərməlidirlər. 7) Sosial media istifadəçiləri də eynilə, hekayələrini media@a-göndərməlidirlər. Bundan başqa, müsabiqənin zerfon.az elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bi-lərlər. (#GününQəhrəmanları #Nar #TƏBİB).

Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münisflər heyəti tə-rəfindən müəyyən ediləcək. Qaliblərə müvafiq olaraq Samsung S10+ , Hua-wei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahibi olmaqla isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün son tarix 10 avqustdur. Əlavə suallar yarandıqı təqdirdə, media@azerfon.az elektron ünvanına yazsa bilərsiniz.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62**

**Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.**

Qəzet “Ses”in komputer mərkəzində yayılır, səhifələnilir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**